

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 014 (5734) 23 yanvar 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan dünya birliyi üçün önəmli tərəfdasha çevrilib"

Prezident İlham Əliyev Davosda bir sırə mühüm görüşlər keçirib

Səh → 2



Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub



4

"Dünya Bankı Azərbaycanda reallaşdırılan işlətləri dəstəkləyir"



3

"Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir"



5

Azərbaycan Prezidentinin növbəti humanist addımı



7

"Biz Azərbaycanla hesablaşmadan hər hansı qərar qəbul edə bilərikmi?"



8

Ləşindən növbəti sərsəmlik və həyasızlıq!



10



8



7



13



23 yanvar 2019-cu il

“Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilib”

Prezident İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan Maklnerni ilə görüşüb. AZƏRTAC-in xüsusi müxbiri xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğuladı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında müüm irəliləşlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi.



Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştərinin və digər təşəbbüslerin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu dedi.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendlə kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinglərdə, məsələn, “Doing Bu-

siness 2019” hesabatında eks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pille irəliləyərək 57-ci yerdən 25-ci yərə yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önemini ifadə etdi.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadlı ilə görüşü olub. Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmənluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb. Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məm-

daşlıq etdiklərini vurğuladı. O, “CISCO”nın Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasetə dəstək verməyə hazır olduğunu ifadə etdi və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev “CISCO” şirkəti ilə əməkdaşlıqdan məmənluğunu vurğuladı. Dövlətimizin başçısı şirkətin Azərbaycanın aidiyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirdi. Prezident İlham Əliyev bu əməkdaşlığın Azərbaycanın müəyyənləşdirici program və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev həmçinin yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb. Görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi.

Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmənluğunu vurğuladı və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraqlı oyaladığını bildirdi. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasetin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formallaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə etdi. Qeyd etdi ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyaset onlarda bu inamı yaradır.

Ardı Səh. 3



“Azərbaycan dünya birliyi üçün önəmli tərəfdasha çevrilib”

Prezident İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib



Əvvəli Səh. 2

Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmənunuşunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlerinin yaradılmasına töhfə verib. Prezident İl-

ham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önemini vurğuladı.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub. AZƏRTAC-in xüsusi müxbiri xəber verir ki, görüşdə Azərbaycan ile Gürcüstan arasındakı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının

lif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkərimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Prezident İlham Əliyev yanvarın 22-də Davosda Rusyanın “LUKoil” şirkətinin prezidenti Vahid Əlekberov ilə görüşüb. Görüşdə “LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərində danışılıb.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

Görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırıldığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən həmçinin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərqi və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə də görüşüb.

“Dünya Bankı Azərbaycanda reallaşdırılan islahatları dəstəkləyir”

Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb



edə bilər.

Xanım Kristalina Georgieva Beynəlxalq İnkışaf Assosiasiyanın tərəfindən yoxsul ölkələrə dəstək programına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif etdi. O, Azərbaycanın iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan vaxtılıq Dünya Bankından yardım alan ölkədən qısa müddətə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mömkün olub.

Prezident İlham Əliyev Dünya Bankı ilə əməkdaşlıqdan razılığını ifadə etdi və bankın daim Azərbaycana lazımı dəstək göstərdiyini vurğuladı. Dövlətimizin başçısı Dünya Bankı ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilecəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın elde etdiriyi uğurların “Doing Business 2019” hesabatında eks olunmasından memənunuşunu vurğuladı. Dövlətimizin başçısı bu göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını dedi. Qeyd etdi ki, “Doing Business 2019” hesabatında Azərbaycanın

sistemində innovativ yeniliklərin tətbiqində və bu sistemin avtomatlaşdırılmasında bankın iştirakını və Ədliyyə Nazirliyi tərəfindən bu layihənin reallaşdırılmasındaki uğurları məmənunuşla qeyd etdi. Prezident İlham Əliyev bu uğurlu əməkdaşlığın digər sahələrdə de həyata keçirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, vergi, gömrük, icbari tibbi siyortə sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmalıdır. Görüşdə qeyd olundu ki, Dünya Bankının bu sahədəki fəaliyyəti Azərbaycandakı özünüməşğulluq layihələrinin genişlənməsində, xüsusilə məcburi köçkünlərin özünüməşğulluğunun artırılmasına dair proqramlarda faydalı ola bilər. Buna görə də hər iki tərəfin aidiyəti qurumları bu sahədə yeni proqramlar hazırlayıb uğurla həyata keçirə bilər. Dövlətimizin başçısı Azərbaycanın Dünya Bankı qrupuna daxil olan institutlarda səhmlərinin artırılması və Beynəlxalq İnkışaf Assosiasiyanın həyata keçirdiyi yoxsul ölkələrə yardım proqramlarında donor kimi çıxış etmək məsələləri barədə yekun qərarların qəbul olunması üçün müvafiq arayışların təqdim edilməsinə dair aidiyəti qurumlara tapşırıqlar verdi.


23 yanvar 2019-cu il

Bu gün Azərbaycan dünya miyəsində seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayıraq və dünyada öz hesabına yaşayışın sayı o qədər də çox deyil. Ona görə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim təleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən süretli inkişaf dövrü müstəqillik dövrüdür. Niye görə? Çünkü təleyimiz öz əlimizdədir.

AZERTAC xəber verir ki, "İlham Əliyev. İnkışaf - Məqsədimizdir" çoxcildiyyinin yeniçə çapdan çıxmış 75-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Bakının Sabunçu rayonunda 311 sayılı tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışından götürülüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildiyyin növbəti kitabındaki materiallar 2016-cı ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.


Kitaba Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri zamanı Bişkekde MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının, həmin iclasda Ermənistan prezidentinin təxribat xarakterli çıxışına tutarlı və sərt cavabının mətnləri daxil edilib. Nəşrde dövlətimizin başçısının ölkəmizə rəsmi səfər etmiş Ukrayna və İran prezidentləri ilə keçirdiyi görüşlər, habelə imzalanan sənəd-

Prezident İlham Əliyev: "Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir"



lər, dövlət başçılarının mətbuatı birgə bəyanatlarla çıxışları haqqında informasiyalar, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə çıxışlarının mətnləri, üç ölkənin liderlərinin görüşü barədə materiallar toplanıb. Çoxcildiyyin 75-ci kitabında, həmçinin Prezident İlham Əliyevin Türkiye, İsveçrə, İtaliya, ABŞ və digər dövlətlərin, Avropa İttifaqının, Avropa Parlamentinin, Qaz İxrac edən Ölkələrin Forumunun, Ümumdünya Yəhudi Konqresinin ölkəmizə səfər etmiş yüksəkvəzifli şəxslərin qəbul etmesine dair materiallar yer alıb. Oxucu bu cildde dövlətimizin başçısının Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə söylədiyi nitqin, Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılara müraciətinin, Olimpiadada yarışacaq idmançılarla görüşündə çıxışının mətnləri ilə tanış ola bilər.

Bu kitabda Prezident İlham Əliyevin Qəbələ, İsmayıllı, Masallı, Bilesuvar, Salyan, Xaçmaz, Qusar rayonlarına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur obyektlərinin, yeni məktəb və körpələr evi-uşaq bağçaları binalarının açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Sabirabadda pambıqcılığın inkişafına həsr olunmuş müşavirədə söylədiyi nitqlərin mətnləri, respublika paytaxtında orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitle tanışlığı, yeni tədris korpuslarının açılışında iştirakı haqqında informasiyalar da yer alıb. Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib. "Azərnəş" tərəfindən buraxılan 75-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.



Prezident İlham Əliyevin "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda "Signify" şirkətinin (keçmiş "Philips Lightning") baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

AZERTAC-in xüsusi müxbiri xəber verir ki, görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dönyanın aparıcı şirkətlərindən biri olduğunu vurğuladı və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd etdi. O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə dövlətimizin başçısına məlumat verdi.

Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmənluğunu bildirdi. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin "Signify" şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif etdi.

Prezident İlham Əliyev "Signify" şirkətinin nümayəndələrinin Azərbaycandakı fealiyyəti yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin tek miləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önemini vurguladı.



Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

AZERTAC-in xüsusi müxbiri xəber verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

“Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir”

Xəber verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. AZERTAC müsahibənin mətnini təqdim edir.

- Cənab Prezident, Sizi Davosda görmək bizdə böyük məmənunluq hissi doğurur.

- Çox sağlam olun, sizi görməyə şadam.

- Ölkənizdəki neft və qaz sektorunun inkişafı iqtisadiyyatınızın yüksək səviyyəyə qaldırılmasına imkan verib və bu, Sizin baxışınız nəticəsində mümkün olub. Sualım belədir ki, bu, dayanıqlı olacaqmı?

- Siz doğru qeyd etdiniz, neft və qaz iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Biz böyük enerji şirkətlərini Azərbaycana sərməyə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiye nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Lakin, eyni zamanda, son illərdə biz əsasən infrastruktura sərməyə yatırılmışq. Biz çoxlu sərməyə cəlb etdik, son 15 ilde təxminən 250 milyon dollar həcmində. Dünya Bankının “Doing Business” reytinqində biz 25-ci yerdəyik. Buna görə düşüñürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərməyə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq.

- Cənab Prezident, bəs düzürəm ki, infrastruktur sahəsinin sizin ölkədə vacib potensialı var. Məsələn, Siz bir neçə vacib infrastruktur layihələri üzərində işləyə bilərsiniz. Yəni, ölkənizdə həyata keçirilən layihələri, eyni zamanda, digər Xəzəryanı ölkələr arasında və hətta bu regiondən kənarlı olan layihələri nəzərdə tuturam. Bunun inkişaf üçün qisamüddətli və uzunmüddətli təsirləri nədir?

- Siz tamamilə düzgün deyirsiniz. Biz Azərbaycana və onun sərhədlərindən kənara sərməyə yatırmışq. İllkin olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımıza üçün rahatlıq yaradacaq. Buna görə biz əsasən elektrik enerjisinin istehsalına sərməyə yatırırdıq və elektrik enerjisi idxlə edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildik və bundan çoxlu qazanc götürmüştük. Biz ölkədə daxilində qazlaşdırma səviyyəsini 95 faizə qədər artırırdıq. Bu da, zənnimcə, çox yaxşı nəticədir. Biz əsasən yol tikintisine sərməyə yatırısq və Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, bizim yollarımız keyfiyətine görə dünyada 34-cü yerdədir.

Həmçinin suyun təmizlənməsi və irriqasiya sahəsində çoxlu işlər görülüb. Eyni zamanda, biz infrastrukturumuza sərməyə yatırırdıq ki, bu da bizə çoxlu yükleri cəlb etməyə və bir hab yaratmağa imkan verecək. Bizim dəmir yollarımız, altı beynəlxalq hava limanımız var, bize 15 milyon tondan 25 milyon tona qədər yük daşımaya imkan verəcək yeni Əlet Ticarət Limanımız var. Bütün növ gəmiləri istehsal etməyə və Xəzər dənizində yük daşımalarını artırmağa, eyni zamanda, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrimizi yaratmağa imkan verəcək yeni Gəmiqayırma zavodumuz var. 2017-ci ildə biz Bakı-Tbilisi-Qars dəmir yolu açılışını etdik. Bu dəmir yolu Azərbaycan və Avropana, eləcə də Avropa və Asiya arasında çatışmayan bir bağlanıtı idi. Hazırda bu dəmir yolu fəaliyyət göstərir və biz yüklerin artımını görürlük. Infrastruktur bizə çoxlu yükleri cəlb etməyə və bir çox ölkələr arasında yeni vacib bağlılıq yaratmağa kömək edir.

- Siz bir Prezident olaraq həmişə demisiniz



ki, nailiyyətlərinizlə fəxr edirsiniz. Lakin yenə də belə bir sual yaranır ki, qisamüddəti və uzunmüddətli perspektivdə bu nailiyyətlərdən necə faydalanaq olar. Qısa müddətdə nəticələri dərhal görmək mümkün deyil. Burada belə bir problem var, elə deyilmi?

- Bəli, siz tamamilə düz qeyd edirsiniz. Biz infrastruktur layihələrinə vəsaiti dövlət bütçəsindən yatırılmış və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin əvvəl də qeyd etdiyim kimi, illkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturunu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bize Şərqi Qərbe və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yarılır. Ola bilsin ki, biz gələcək on il ərzində yatırırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gelir menbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərealsaq, nəqliyyat infrastrukturunu həmişə qələcəyim.

- Cənab Prezident, Sizin bir çox ölkələrdən həm karlarını uzunmüddətli perspektivə investisiyaların yarılmasına arzuolunmaz hal kimi baxa bilər. Deyə bilər ki, əsas diqqətimizi bu günə, lap uzağı sabaha yönəldirəm. Bir dövlət başçısı kimi Siz bu qisamüddətli və uzunmüddətli faydalara arasında balansın qorunmasına necə baxırsınız?

- Qisamüddətli faydalara gəldikdə deyə bilərem ki, bizim nisbətən qısa müddət ərzində xeyli gelir getirən çoxlu layihələrimiz var. Biz investisiyaların cəlb edilməsi mexanizmini yaradıraq, eyni zamanda, özel sektorumuza çox aşağı faiz derəcəsi ile kreditlər ayırrıq ki, onlar da tezlikle gelir getirecək sahələre investisiya yaratıra bilsinlər. Məsələn, kənd təsərrüfatı, kiçik və orta biznes kimi sahələr. Biz bunu qisamüddətli gelir götürmək üçün edirik. Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd əslə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dönyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünkü bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənəsi yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Siz deyə bilərem ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydalari paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vəsətələ qitələrin birləşdirilməsi, Bakıda dəmir limanının tikintisi, dəmir yolu sistemimizin Avropana sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə,

li maraqlarımıza əsaslanan müstəqil xarici siyaset yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faiizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqtəyi-nəzərdən bizim sərbəst konvertasiya olunan vallyuta ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Başqa sözə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqtəyi-nəzərdən heç bir ölkədən asılı deyilik.

- Mən görürəm ki, Siz öz nailiyyətlərinizlə çox fərqliyinirsiniz. Lakin dünyamız çox fərqli dünyadır. Çünkü qeyd etdiyiniz strateji düşüncələrə əsasən gündəlik olaraq müsəyyən seçimlər etməlisiniz. Siz globallaşmanı necə görürsünüz? Bu, artıq bir zarafat deyil və bir çox məqamların təzahürüdür. Cənab Prezident, bu böyük dəyişiklik xəritəsində Siz öz ölkənizi necə görürsünüz? Sizin və ölkəniz üçün olan düzgün yeri necə tutmaq olar?

- Düşünürəm ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasetimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan bir regionda yaşayıraq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münəqşə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün bayraq da qeyd etdiyim kimi, biz daxilde güclü olmalıyq. Bunun üçün bizim qoşşularımızla yaxşı münasibətlərimiz var. Həmçinin dünyadan aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır.

- Siz nəyi nəzərdə tutursunuz?

- Mən aparıcı ölkəleri, aparıcı iqtisadiyyatları, dünya gündəmini müsəyyən edən ölkəleri, beynəlxalq sülh və təhlükəsizliyin asılı olduğu siyaset yürüdən ölkəleri nəzərdə tuturam.

Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qoşşularımızla münasibətlər prioritətdir, çünkü biz regionda yaşayıraq. Lakin, eyni zamanda, bizə də böyük gündəlik lazımdır. Çünkü Azərbaycan coğrafi nöqtəyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqtəyi-nəzərindən biz coğrafiyamızdan daha böyük.

- Bu balansı tapmaq üçün Sizdən nə tələb olunur? Biz artıq bunun müsbət və mənfi tərəflərini on illərdər ki, görmüşük. Lakin Siz və ölkənizə an yaxşı balansı tapmaq üçün nə lazımdır? Yeri gəlmışkən, bunu tapmaq o qədər də asan deyil. Siz bu balansa necə nail olursunuz?

- Daxili və iqtisadi siyaset baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həlliinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes daireləri, investorlarla qarşılıqlı fəaliyyət nöqtəyi-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq. Biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərməyə yatırısq və öz qoşşalarımızla çox uğurlu əməkdaşlıq formatını yaradıq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəb yoxdur. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.

- Beləliklə, cənab Prezident, iqtisadi gücün və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının Siz bu problemin həllində kömək edəcəyinə inanırsınız?

- Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi deşəm görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunur və buna görə cəza olur. Dönya aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-sərtləşir çoxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyüümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıdır. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatımıza arxalanma siyasetimiz artıq bizi uğura aparıb. Biz indi yaşayış standartlarını artırıraq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərməyə yatırısq və öz qoşşalarımızla çox uğurlu əməkdaşlıq formatını yaradıq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəb yoxdur. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.

- Bu, geosiyasi baxımdan necə? Bu, çox vacibdir, Sizin iqtisadiyyatınız çox yaxşı fəaliyyət göstərir, yaxşı gəlirləriniz var, onları düzgün yerlərə yatırırsınız. Biz həmimiz bunu başa düşürük. Lakin dəfə mürəkkəb məsələ var?

23 yanvar 2019-cu il

“Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir”

Əvvəli Səh. 5

- Mən sizin dediyiniz suala gəlirəm. Lakin ölkə daxilində gördüyüümüz işlərdən başlamışım istəyirəm. Düşünürəm ki, ölkələrə, qonşularımıza, tərəfdəşlərimizlə qarşılıqlı əlaqə baxımdan ugurlu siyasetin, bəzən tarazlaşdırılmış siyasetin səbəblərindən biri odur ki, biz həmişə işimizə sadıq olmuşuq. Bəzən bizim tərəfdəşlər, qonşularımız bizimle razılışmaya biler. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə biler. Lakin onlar həmişə bilirlər ki, biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etmad məsələsidir və Azərbaycan böyük etmad qazanan ölkədir. Başa qədər qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fealiyyətdə bizim siyasetimiz müsbət sənariye əsaslanır. Biz müsbət tərəfdəş, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müyyəyen çətinliklərdən fayda götürmədən daha çoxuna nail oluruq. Buna görə düşüñəm ki, Azərbaycan artıq müstəqil xarici siyaseti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bize bu güclü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruz. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq isteyirik, sülh və harmoniya içinde yasaşmaq isteyirik.

- *Cənab Prezident, dediyiniz kimi, ölkəniz coğrafi baxımdan çox əhəmiyyətli strateji mövqeyə malikdir. Sizin mühüm qonşularınız var: Rusiya, Çin və digər ölkələr. Avropana da Sizin üçün çox güclü potensialı olan qonşudur. Eyni zamanda, ABŞ-in son günler və illər ərzində çox fərqli mövqeyinin şahidiniz. Cənab Prezident, elə bir zamandır ki, hamı bu mühitdə öz yeri üzərində düşünür. Hansı böyük ideyaları dəstekləmək lazımdır? Ölkə daxilinə nə dərəcədə diqqət yetirmək zəruridir? Dünənaya nə dərəcədə açıq olmaq lazımdır? Maraqlarımız digərləri ilə nə dərəcədə üstüste düşür? Onlardan mənim payına düşən nədir? Bütün bu suallar bir-biri ilə bağlıdır. Lakin lider kimi, ola bilsin, Siz bu haqda hər gün düşünürsünüz. Bu gün siyasi rəhbərin on vacib keyfiyyətlərini nəzər görürsünüz? Gələn nəsil liderlər üçün məsləhətiniz nə olardı?*

- Əlbəttə ki, dünya dəyişir, regionumuz dəyişir, bir çox hadisələr baş verir. Siz onları beş il əvvəl heç təsəvvür edə bilmədiniz. Buna görə, hesab edirəm ki, her bir lider hadisələri izləməlidir və baş verənlərə hər zaman diqqəti olmalıdır. Biz bir ve ya iki ildən sonra dünyada neyin baş verəcəyini bilmirik. Lakin bugünkü geosiyasi mühitə geldikdə, fikrimcə, biz həmin mühitdə öz yerimizde qərarlaşmışaq və bu məvgə bizi qane edir. Beynəlxalq siyaset nöqtəyi-nəzərindən, əsas məqsədimiz eley bir xarici siyasetdən ibarətdir ki, onun ölkənin daxili vəziyyətinə müsbət təsiri olsun, bütün növ riskləri azaltınsın. Zənimcə, biz buna nail olmuşuq, çünkü Azərbaycanda insanlar dinc şəraitdə yaşayırlar və ölkə sahibdir. Biz gələcəkdə neyin olacağını bilmirik.

- *Qeyri-müəyyənlik Sizi çəkindirirmi? Yaxud, bu, Sizi əhəmiyyətli strateji təqib etmək və ölkəni müasirləşdirmək?*

- Xarici siyasetin və mühitin bize təsir göstərməsi baxımdan düşünürəm ki, bu gün məlik olduğumuz yeterlidir. Siz hər zaman daha yaxşı hal üzərində fikirleşə bilərsiniz. Hər zaman, hesab edə bilərsiniz ki, beynəlxalq vəziyyət sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən çalışmalısınız. Əger siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək. Hazırkıda fikirleşirəm ki, ətrafımızda formalaşan beynəlxalq vəziyyət pisləşəcək. Bu, məni narahat edir. Əger o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırısaq, töhfə versək, lap yaxşı. Lakin əger bu, baş verməsə, onda bu gün olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünkü Azərbaycan üçün bu günün beynəlxalq mühiti, fikrimcə, en münasibdir və ən yaxşıdır. O, bize daxili məsələlərə, hələ də mövcud olan daxili problemlərə, onların dinc şekillə həllinə diqqəti yönəltməyə imkan verir. Sizin müxtəlif ölkələrlə çətinlikləriniz, anlaşılmazlıq, toqquşmalar, qarşıdurmalar olanda, bu, sizin diqqətinizi başqa istiqamətə çekir və sizə daxili məsələlərinizdə daha çox məşğul olmağa imkan vermir. Mənim üçün, bir Prezident kimi, ən vacib xalqın gündəlik hayatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimiz həlli dir. Xarici siyasetimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu güne qədər siyasetimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini geləcəyin özü göstərəcək.

- *Cənab Prezident, Çin Prezidenti Si Cinpin ötən ilin sonunda Sizin ad günüünü münasibətilə Sizə təbrik məktubu göndərdi. Əminəm ki, Siz o məktubu lazımi qaydada aldınız.*

- Bəli, elbətə.

- *Bu, təbii ki, Sizin və tərəfdəşlərinizin müxtəlif sahələrdə göstərdiyi səylərin təzahüründür. Məsələn, "Bir kəmər, bir yol" təşəbbüsü. Bu təşəbbüsün də müxtəlif təfsiri və qarvanulması var. Çinin təşəbbüsü kimi qarşılanan həmin layihə, əslinde, regional təşəbbüs olub. O, daha çox tərəfdəşlər tərəfindən irəli sürülmüş platformadır. Siz, Azərbaycan Prezidenti kimi necə düşünürsünüz, bu platforma Sizə nə verə bilər? Onun sayəsində Siz nəyə nail ola bilərsiniz?*

- Haqlısınız, Prezident Si Cinpin, nəzakətliyilə göstərib mənə ad günüm münasibətə təbrik məktubu göndərdi. Mən də hər zaman onu doğum günü münasibətə təbrik edirəm.

Çinə bir neçə il önce çox uğurlu rəsmi sefərimi, Prezidentlət səhəbəti xatırlayıram. Yeri gəlmişən, biz bir neçə mühüm sənəd imzaladıq və onlar əməkdaşlığımız üçün yaxşı çərçivə yaradır. Əlbəttə ki, sefərən və digər görüşlər zamanı biz "Bir kəmər, bir yol" təşəbbüsünü müzakirə etdik. Azərbaycan onu tam destekleyir və Azərbaycanın bu təşəbbüsünün və layihənin çox fəal üzvüne çevriləsi üçün biz elimizden gələni etmək istəyirik. Fikrimcə, biz nəqliyyat şəbəkəsini Avropaya qədər uzatmışaq və Bakı-Tbilisi-Qars dəmir yoluńu çəkmək xətərləri birəldirdik. Lakin Çində Avropaya doğru başlayan daşımaların çox sayıda istiqamətləri var. Buna görə, biz bu prosesdə daha yaxından iştirak etmək arzusundayıq. Bu məqsədə, əlbəttə ki, Mərkəzi Asiyada, Gürcüstanda, Türkiyədə və Avropadakı tərəfdəşlərimizlə işləyirik. Təbii ki, əsas məqsədimiz Çindən yükleri qəbul etmək dən və onların daşınmasını təmin etmək dən ibarətdir. Azərbaycan daxilində hər şey hazırlıdır. Hazırkıda Azərbaycan Xəzər dənizindən en böyük donanmaya malikdir. Bu, əsasən, tankerlər və digər yük gəmiləridir. Onlar Şərqi Qərbi və geriye malları daşıyırlar. Əlbəttə ki, daha çox Çin şirkətlərinin Azərbaycanda işlədikləri, ölkəmizə sərməyə qoymuşunu, yeni imkanlar tapdıqlarını görmək istərdik. Beləliklə, "Bir kəmər, bir yol" bizim üçün haqiqətən çox əhəmiyyətli layihədir. Biz onu qəti şəkildə dəstekləyirik və onun çatışmayı hissəsinin yaradılmasına töhfə vermişik.

- *Çatışmayan hissə dedikdə nəyi nəzərdə tutursunuz?*

- Mən Bakıdan başlayan və Türkiyəyə gedən dəmir yoluńu nəzərdə tuturam, çünkü əvvəller bu əlaqə yox idi və Asiyadan gelən yükler Azərbaycan üzərindən Gürcüstən Qara dənizdəki limanına daşınır. Türkiyəyə dəmir yoluńun çəkilməsi ilə yükler artıq Aralıq dənizinin sahilinə çatdırılır və eyni zamanda, dəmir yoluńu birbaşa Avropaya daşınır. Buna görə, o, xərcələr qənaət, vaxt baxımdan sürətli daşınma və bizim üçün daha çox gəlirin elə olunması deməkdir.

- *Siz daha çox diqqət yetirirsınız...*

- Nəye?

- *Indicə qeyd etdiyiniz infrastruktur im-*

kanlarına diqqət yetirirsınız.

- Bəli, birmənəli olaraq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin sonunda açıldı. Bəkinin deniz limanı ərazisində böyük mərasim təşkil edilmişdi və biz birinci yük yola saldıq. Yeri gəlmışən, biz, həmçinin Çindən yükleri araq qəbul etməyə başlamışıq.

- *Lap yaxşı. Cənab Prezident, mənim sualı var. Adətən yeni ideya irəli sürüləndə və xüsusən də bu addımı yeni formalasən və inkişaf edən ölkə atanda ona o qədər inamlı yanaşmırlar. Bununla bağlı araşdırular və debatlar gedir. Lakin onun icrası üçün, həmçinin çox sayıda əhəmiyyətli yollar var. Bu, maraqlı balansdır, elə deyilim? Yəni, skeptik yanaşma yaradıcı fikirlərlə əvəz edilə bilər. Inkişaf edən ölkənin Prezidenti kimi Siz buna necə yanaşsınız?*

- Əlbəttə, bu, skeptik yanaşmanı doğuran təşəbbüslerdən, layihələrdən asılıdır. Deyə bilərəm ki, Azərbaycanın başlatdığı və ya qoşulduğu bütün layihələr bizim tərəfdən tamamlanıb. Azərbaycandan Aralıq dənizinə boru kəmərinin çəkilməsi haqqında düşünməyə başlayanda bizim de ətrafımızda çox skeptik yanaşma müşahidə olunurdu. Bunun mümkünüsüz olacağı, heç zaman baş verməyəcəyi ilə bağlı çoxsaylı spekulyasiya, təhlillər və məqalelər oldu. Lakin bu, baş verdi.

- *Siz həmin şəhərlərə necə baxırsınız?*

- Bilirsiniz, onlardan bəziləri, sadəcə, informasiyanın çatışmadığı, mümkünüsüz görünən bu layihəni icra etməkdə qətiyyətimiz barədə məlumatın olmaması ilə bağlı idi. 2000-ci ilin əvvəlində həmin layihəni başladığımız zaman Azərbaycan bu gün olduğu qədər güclü deyildi. O vaxt biz xarici maliyyə dəstəyindən çox asılı idik. Skeptik ideyaların çox böyük qismi qeyri-ədaləti yarışma cəhdiləri ilə bağlı idi. Mən bunu bu cür diplomatik formada təsvir edirəm. Buna görə, biz cavab tədbirən gərmədik. Biz bildirdik ki, görəcəyimiz işlə cavab verəcəyik. Biz nəticələrə cavab verəməli idik. Bakı ile Aralıq dənizindəki Ceyhan arasında uzunluğu təxminən 2 min kilometr olan boru kəməri çəkildikdən sonra həmi gördü ki, biz skeptik düşüncəni darmadağın etdik. Eyni yanaşma, daha böyük layihə olan Cənub Qaz Dəhlizində müşahidə olundu. Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard ABŞ dolları olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürrekəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, bunu edəcəyik. İndi, demək olar ki, həmin layihə tamamlanmaq üzərdir. Buna görə, biz skeptik yanaşma yaradıcı fikirlər və təhlillərə cavab verəməliyik. Bundan fərqli olaraq, həmin layihəyə skeptik yanaşanın səsini artıq eșitmirdik.

- *Cənab Prezident, bu baxımdan onlara işlərinə cavab verməkdə böyük müdürüyü yinəzəniz.*

- Sağ olun. Bəli.

- *Cənab Prezident, Çin və ölkəniz ikisərəfi ticarət üzərində çalışıblar. Bu günə olan məlumatı görə, Azərbaycanla ticarət aparan ölkələr arasında Çin hələ ki, iyirmi beşinci yerdədir. Biliyəm ki, Siz və Çin rəhbərlikdən yaxşı iştəyidə və ticari əlaqələr yaratmaqda çox isarlısunuz. Cənab Prezident, bu sahəni necə inkişaf etdirmək olar və insanlar arasında onların gündəlik həyatına müsbət təsir göstərəcək təmasları necə artırmaq olar? Regionunuzun daha cəlbəciliyi olması üçün nə etmək lazımdır? Bu, həm Sizi, həm digər region rəhbərlərinin maraqlandırın sualdır...*

- Bəli, haqlısınız. Biz bunun üzərində işləyirik. İnsanlar arasında temaslara gəldikdə, bu yaxınlarda biz Çin vətəndaşları üçün viza mehdudiyyətini qaldırısqadır. Hazırkıda Azərbaycan Xəzər dənizindən en böyük donanmaya malikdir. Bu, əsasən, tankerlər və digər yük gəmiləridir. Onlar Şərqi Qərbi və geriye malları daşıyırlar. Əlbəttə ki, daha böyük layihə olan Cənub Qaz Dəhlizində müşahidə olundu. Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard ABŞ dolları olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürrekəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, bunu edəcəyik. İndi, demək olar ki, həmin layihə tamamlanmaq üzərdir. Buna görə, biz skeptik yanaşma yaradıcı fikirlər və təhlillərə cavab verəməliyik. Bundan fərqli olaraq, həmin layihəyə skeptik yanaşanın səsini artıq eșitmirdik.

diyyətlərini aradan qaldırısqadır. Hazırkıda Azərbaycana səfər etmek istəyən her kəs öz evindəki kompüter vasitəsilə maksimum üç gün və hətta bəzən bir neçə saat ərzində elektron viza ala bilər. Bu, tərəfdəşlərimiz təzahürə olaraq, Çin vətəndaşlarının ölkəmizə səfərləri üçün daha yaxşı imkanların yaradılmasına görə edilmişdir. Ticaretimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik. Artıq yaxşı nəticələrimiz var. Biz Çində Azərbaycan şərabları evlərini almışıq. Biri Şanxaydadır, digəri ise başqa şəhərdir. Çində təşkil olunan böyük sərgilərdə dövri olaraq öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nəliyyətərəmizi göstərmek isteyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxış əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır. Artıq söylediyim kimi, biz onları daha çox sərmayədar, ticarət aparan tərəf, podratçı kimi görmək istərdik. İşləyəcəyimiz dəha çox sahələr var. Əlbəttə ki, Azərbaycanda, həmçinin onun enerji sektorunda işləyən Çin şirkətləri var. Lakin hesab edirəm ki, bu, istədiyimiz qədər deyil. Bu, xüsusən də podratçı və ticari layihələrə aiddir. Fikrimcə, biz buna birgə etməliyik və bizim üçün bu, əsas prioritətlərən biridir. Biz bu yaxınlarda ticarət nümayəndəliklərini yaradmaq istəyirik. Azərbaycanın ilk ticarət nümayəndəliklərindən biri Çində açıldı. Bütün bunlar ticarət sahəsində güclü tərəfdəşləri qurmaqdır, insanlar arasında temasların yaradılmasında iradəmizi nümayiş etdirir. Bu isə, avtomatik olaraq, həyatımızın bütün başqa sahələrinə müsbət təsir göstərəcək.

- *Cənab Prezident, dənyada böyük dəyişikliklər baş verir. Siz bunu əvvəldə dediniz. Siz rəhbərin, yəni, ölkə rəhbərinin global səviyyədə on mühüm keyfiyyətini nədə görürsünüz? Mon burada böyük pragmatik yanaşmanın şahidiyəm. Sizin gərgin şəhəriyyətinən məlumatlıyam. Cənab Prezident, rəhbərin on mühüm keyfiyyəti hansıdır?*

- Fikrimcə, bir neçə çox əhəmiyyətli məsə

Azərbaycan Prezidentinin növbəti humanist addımı

İstintaq orqanı tərəfindən Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önem verilərək bu istiqamətdə ardıcıl və məqsəd-yönlü islahatlar aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun metbuat xidmətindən AZERTAC-a daxil olan melumatda bildirilir ki, bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 sayılı cəzaçəkme məssisəsində cəza çəken Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliliyinin temin edilməsi üçün dövlətimizin başçısına müraciət edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olğunu kimi, ədalət və humanizm prinsiplərini öncə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan



Respublikasının baş prokuroruna tövsiyə edib.

Azərbaycan Respublikası Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən istintaq orqanına M. Hüseynovun barəsində hazırlıktə olan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

Istintaq orqanı tərəfindən M. Hüseynovun gənc olduğu, cəza çəkdiyi müdəddət intizam məsuliyyətinə cəlb edil-

mədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olğunu, törediyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M. Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. M. Hüseynov hazırda hər hansı aqlı aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələb yoxdur. Azərbaycan Respublikasının Baş Prokurorluğu şəxsi mənafə və siyasi məqsədləri namına M. Hüseynovun tərəfində sünə ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda, M. Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütłəvi informasiya vəsítələrinin redaksiyalarına xəberdarlıq edərək bildirir ki, ölkəmizdə bərqrər olmuş sabitliyin və emin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun alılıyi təmin edilməklə qətiyyətlə alınacaqdır.

"Mehmanın cinayət işinə xitam verilməsi qərarı bəzi qüvvələri narahat edəcək"

Olkəmizdə dövlət rəhbərliyi tərəfindən humanizm prinsiplərinə daim diqqət yetirilib və biz, növbəti dəfə həmin reallığı bloqer Mehman Hüseynova açılmış növbəti cinayət işinə xitam verilməsi ilə bağlı Prezident İlham Əliyevin Baş Prokurorluğuna verdiyi tövsiyəsi timsalında bir daha gördük". Bu fikirləri SİA-ya "Ses" qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, bu amil həmdə isbat etdi ki, istə Avropa Parlamentinin qərəzlə qətnaməsi, istərse də digər bəzi beynəlxalq təşkilatların həqiqətən səyəkməyən, esassız hesabat xarakterli bəyanatları bilavasitə sıfariş xarakterlidir və onların arasında dəyərli olan Soros və s. kimi bədxah qüvvələr var: "Gördüyüümüz kimi, hazırda Avropanın bir sıra dövlətlərində yüz min-



lərə insan sosial adaletsizlik və s. xarakterli etiraz aksiyaları keçirir, onların böyük hissəsi həbslərə atılır, bərlərinin də cinayət işləri açılır. Maraqlıdır ki, Avropa Parlamenti və onun sorosu himayədarları həmin gerçəklilikləri bir kənarə qoyaraq, həmin hadisələrlə bağlı qətnamələr hazırlanıq yerinə, üzvü olmayan ölkələrə, o cümlədən, Azərbaycana qarşı bəlli münasibətlərini sərgileyirlər. Halbuki, onların Azərbaycanda mövcud olan və humanizm prinsiplərinə, demokratik faktorlara səyəkənən öyrənəcəkləri çox şəylər var. Mehman Hüseynovun cinayət işinə xitam verilməsi məsəlesi də bu səradandır".

Baş redaktor vurğulayıb ki, Prezidenti İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önem verilir, bu istiqamətdə ardıcıl və məqsəd-yönlü islahatlar aparılır ki, bu islahatların məntiqi nəticələrindən biri də siyasi əqidəsindən asılı olmayıaraq, bütün vətəndaşlara qarşı sərgilənen humanizm siyasetidir: "Artıq bəllidir ki, bir qrup hüquq müdafiəçisi, eləcə də, cəza çəken Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliliyinin temin edilməsi üçün dövlət başçısına müraciət etmişdilər və ölkə rəhbərimiz bu müraciətə dərhal reaksiya verdi. Mehman Hüseynovun cinayət işinə xitamın verilməsi bəzilərinin ciddi şəkildə təlaşlaşdıracaq. Xüsusilə, daxili və xarici qüvvələr var ki, onlar Azərbaycanın dövlət rəhbərliyi tərəfindən verilmiş bu qərardan ciddi narahatlıq, təlaş keçirməyə başlayacaqlar. Çünkü bu qərar onların qarşılara qoyduqları çırın məqsədi planlarını deyərdim ki, alt-üst etdi".

Professor Akkan Suver: Qorbaçovun 20 Yanvar faciəsi barədə etirafı heç nəyi dəyişmir

Türkiyənin çıxtıraklı "Gözlem" qəzeti Mərmərə Qrupu Strateji və Sosial Araşdırma Vəqfinin sədri, professor Akkan Suverin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini dərc edib.

AZERTAC xəber verir ki, keçmiş SSRİ-nin sonuncu rehbəri Mihail Qorbaçovun "Bakıda fəvqələdə vəziyyət elan etmək və şəhərə qoşun yeritmək siyasi həyatımın en böyük sehvdir" fikrini oxuculara xaturlanın müəllif yazır ki, bu adı etiraf heç nəyi dəyişmir. Çünkü bu düşmənçilik Azərbaycan torpaqlarının 20 faizinin işğali ilə nəticələnib. Təcavüzkar Ermenistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarından qeyd-sərtərsiz çıxarılması ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qərar və qətnamələrin qəbul edildiyini diqqətə çatdırır müəllif bildirir ki, ağır nəticələrlə başa çatan faciələr və işğal faktının aradan qaldırılmaması təkcə Azərbaycana və türk dünyasına yox, bütün sülhsevər bəşəriyyətə hörmətsizliyidir.

GÖZLEM

GÜNCEL YEREL YÖNETİMƏLƏR POLİTIKA EKONOMİ DUNYA SPOR MAGAZİN YAZILAR

Dövlətəm... İfa Kadın... Sağlık... Vətən... Təsərrüfat... Yəzən... Universitə... NewsFromTurkey

Facebook Twitter YouTube

Akkan SUVER

20 Ocak (Yanvar) 29 Yaşında

İnsan insan olur öz hərəniye Millet, millet olur hərəyi, şəmilye Toprağın bağına cəsətəriyle Azatlılıq tohumunu ekti şəhətier Bahçıvari Vəhəpzadə

1995 yilinin 27 Nisan günü İstanbul'da Çıraqın Sarayı'nda şəhərinə verilən bir ziyaflət Mihail Gorbaçov aymen şurulan soyuluyordu: "Bakı'da olşanıstu hal ilə etmek və oraya esker gəndəmek" bənni siyasi həyatının en büyük yanılılığı.

Evet, 20 Ocak (Yanvar) faciəsinin yaşatışından Hərəkəti, Həsilat, Şuşa, Laçın, Hocavənd, Kəlbəcər, Ağdam, Cəbrayı, Fuzuli, Kubadlı və Zəngilan şəhərlərinin Azərbaycanın elindən alıp Ermenistan'a fəsli ettiyi yollar sonra Mihail Gorbaçov tələsiz günəşin tərifini yapacaklı.

"Əl-İslah və Ət-Tənmiyə" qəzeti Prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda "Nəsimi ili" elan etməsindən yazıb

Mərakeşin "Əl-İslah və Ət-Tənmiyə" qəzetiində "Prezident İlham Əliyev Azərbaycanda 2019-cu ili "Nəsimi ili" elan edib" sərlövhəli məqalə dərc edilib. AZERTAC xəber verir ki, məqalədə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Bakıda Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşısında duran vəzifələrə həsr olunan iclasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ilin "Nəsimi ili" elan edildiyi vurgulanır. Qeyd olunur ki, Nəsiminin 600 illik yubileyi beynəlxalq məqyasda ilk dəfə UNESCO tərəfindən 1973-cü ildə keçirilib.

Qəzətədə məlumat verilir ki, bir çox tarixçilər və ədəbiyatşünasların araşdırılmalarına görə Nəsimi Azərbaycanda anadan olub. İlk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, dirlərin tarixini, məntiq, riyaziyyat və astronomiyani öyrənib. Daha sonra hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Onun Azərbaycan dilində yazılmış "Divan"ı qorunub saxlanılıb, eyni zamanda, fars və ərəb dilində əsərləri qalıb.

"Əl-İslah və Ət-Tənmiyə" diqqətə çatdırır ki, İmadəddin Nəsimi fəlsəfə, astronomiya, məntiq, riyaziyyat və təbii elmləri dərindən araşdırıb, onun müxtəlif mövzularda on minden artıq beytləri qorunub saxlanılıb. Fars dilindəki "Divan"ı beş mindən artıq beyti ehtiva edir, ərəb dilində isə elyazmalarının çoxu itib.

Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərliyi bölgələrdə vətəndaşların qəbulunu davam etdirirler. AZERTAC-in bölgə müxbiri xəber verir ki, Dini Qurumlar-



la iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 22-də Siyəzən şəhərində şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib. Qəbuldan önce Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ümummüllü idar Heydər Əliyevin abidəsini ziyarət etdilər. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Sabran və Siyəzən rayonlarının sakinləri iştirak edib.

Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini məarifləndirmə ilə əlaqədar icmala vəsaitlərin ayrılmazı, məscidlər dini edəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ünvanlarıdır. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətə dənliyərək bəzilərinin həlli, bəzilərinin isə əraşdırılması üçün göstərişlər verib. Bir sıra müraciətlər yerində həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə müvafiq qurumlara müraciət etmələri tövsiyə olunub.

Davosda 49-cu dəfə təşkil olunan Dünya İqtisadi Forumu öz işinə başlayıb. Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum global narahatlıq yaradan bir sira risk faktorlarının müzakirəsi baxımdan diqqət çəkəcək. Dünya İqtisadi Forumunda 110 ölkədən 3 mindən çox siyasetçi, biznesmen, elm adamları və qeyri-hökumət təşkilatlarının 350-dən çox nümayəndələri iclasda iştirak edir. Azərbaycan bu forumda 12-ci iştirakıdır. Yanvarın 25-dək davam edəcək forumun əsas mövzusu "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə global memarlığın formalşması"dır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bir kəmər, bir yol" təşəbbüsünün tərəqqisi. Çinin trilyon dollarlıq baxışı sessiyasında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilə yanaşı, foruma 60-dan çox ölkənin rəhbəri, o cümlədən, Yaponiyanın baş naziri Sindzo Abe, Almaniya kanseri Angela Merkel, Çin rəhbərinin müavini Van Tsisan, Braziliyanın yeni prezidenti Jair Bolsonaro, İtaliyanın baş naziri Cezzepe Conte, İspanyanın baş naziri Pedro Sançes, Əfqanistan prezidenti Əşref Qani, İraq prezidenti Barxam Saleh, Ermənistənın baş naziri Nikol Paşinyan və digərləri qatılacaq. Həmçinin, BMT və onun təşkilatlarının, Beynəlxalq Valyuta



Davos İqtisadi Forumu və Azərbaycan

Azərbaycanın inkişafı və etibarlı tərəfdəş olması dünya miqyasında qəbul edilən reallığıdır

Fond, NATO, Ümumdünya Bankı, Ümumdünya Ticaret Təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Davos İqtisadi Forumu və Azərbaycan

2013-cü il Ümumdünya İqtisadi Forumunun Bakıda keçirildiyi tarixi il. Forumun Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərar ölkəmizin artan iqtisadi imkanlarının və nüfuzunun təsdiqidir. Bu, heqiqətən də, beledir. Çünkü bu gün Azərbaycan artıq bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qazanan inkişaf etmiş bir ölkədir.

Çünki bu gün çağdaş dünyamızı düşündürən bir sıra aktual məsələlər, məhz Bakıda müzakirə olunur. 2013-cü il Azərbaycanda həm de "İnformasiya-Kommunikasiya Texnologiyaları İl" elan edilmişdir. Təbii ki, forumun Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulunda bu amillər əsas rol oynayıb. Davos Forumunun Bakıda keçirilməsi region üçün yeni imkanlar yaratdı. Bu gün Azərbaycan iqtisadiyyatı dünyada en dinamik inkişaf edən iqtisadiyyatlardan biri hesab olunur. Bütləvlükde, dünya dövlətləri cərgesində özünəməxsus yeri ile seçilən, süretli inkişafi ilə bir çox ölkələrə örnək olan müstəqil və qüdrətli Azərbaycan Respublikasının güclü sosial-iqtisadi tərəqqisi və dayanıqlı inkişafi sahəsində qazandığı uğurlar, məhz Ulu Önder Heydər Əliyev siyasetinin və bu siyasetin uğurlu davamçısı Prezident İlham Əliyevin apardığı alternativsiz siyasetinin məntiqi nəticəsidir. Bütləvlükde, 2013-cü ilde keçirilən 43-cü Davos İqtisadi Forumu Azərbaycanın dünyaya birliyindəki yerini, dünyanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındaki mühüm rolunu, süretli inkişafını bir daha beynəlxalq ictimaiyyətə tanıtdı. Forum, həm də onu sübut etdi ki, Azərbaycanın qlobal məsələlərdə həyata keçirdiyi siyaset və nümayiş etdirdi-

yi mövqə beynəlxalq miqyasda qəbul olunur.

Dövlət başçısı İlham Əliyev Davosda "CNN-International" televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir ki, bu gün bizim iqtisadiyyatımız çox sabitdir: "Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürelə inkişaf edən iqtisadiyyatlardan biridir".

Dövlət başçısı İlham Əliyev forum çərçivəsində keçirilən sessiyalarda, görüşlərdə də ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək, uğurlarımızın geləcək illər barədə aydın təsəvvür varlığından diqqət çətdiribdir. Dövlət başçısı İlham Əliyevin qeyd olunan müsahibədə söylədiyi "Ölkə inkişaf edir... Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusiələrə, Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə dənə genis şəkildə təqdim etmek istəyirik. Biz qapılarımızı genis şəkildə açmışaq və dostlarımızı, tərəfdəşlərimizi Azərbaycanda işləməyə, sərməyə qoymağa davet etmek istəyirik..." Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan en əlverişli məkandır. Yeni burada beynəlxalq biznes və siyasi dairələrin elitarı toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndəleri buraya gəlirlər. Ona görə də, burası ölkənin təqdimatını keçirmək üçün en yaxşı məkandır" fikirləri Ümumdünya İqtisadi Forumunun ehəmiyyətini açıqlamaqla yanaşı, hər bir ölkənin özünün təqdimatını aparması üçün əsas məkan olduğunu təsdiqləyir.

Zəngin təbii ehtiyatlarla malik olan, əlverişli coğrafi-siyezi məkannda yerləşən Azərbaycanın beynəlxalq aləmle əməkdaşlığı töhfələri davamlıdır və yüksək dəyərləndirilir. Sevindirici haldır ki, Ümumdünya İqtisadi Forumunun Bakıda keçirildiyi siyaset və nümayiş etdirdi-

rılması, bir tərəfdən, Azərbaycanın beynəlxalq aləmde artan nüfuzun, digər tərəfdən, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara dəyərin təzahürüdür.

Millet vəkili Tahir Mirkişili deyir ki, Davosda müxtəlif məsələlərin müzakirəsində Azərbaycanın aktiv iştirakı, Azərbaycanda olan multi-kulturalizm dəyərləri, dünyanın inkişafının daha da yüksəlməsi üçün istifadə olunacaq alətdən biri olması Azərbaycanın bu forumda verəcəyi töhfələrdən biridir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr - Bakı-Tbilisi-Qars, eyni zamanda, "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsinin başlanması, təbii ki, Azərbaycanın bu məsələlərə dünya iqtisadiyyatının üzvlərinin bir çoxlarının diqqətinə daha tez-tez çatdırması, getdikcə bu layihələrin iştirakçılarının sayının artırılması ilə yanaşı, Azərbaycana gələn xarici investisiyalar, texnologiyalar bilik və vərdişlərin daha çox Azərbaycana istiqamətləndirilməsi, məhz deyim məsələlər Dünya İqtisadi Forumunda Azərbaycanın əsas hədəflərindən biridir.

Millet vəkili Elşən Musayevin sözlərinə görə, bu illik toplantıni ən çox iqtisadi spektrda səciyyələndirən de, forumun ciddi siyasi əhəmiyyəti olduğunu vurgulayıb: "Bu səbəbdəndir ki, ölkə Prezidenti, İlham Əliyev uzun illərdir məlum forumun tədbirlərində iştirak edir, orada öz dəyərli fikirlərini söyləyir, dünya liderlərinə, toplantı iştirakçılarına Azərbaycan həqiqətləri barədə səhih və təfsilatlı məlumatlar verir".

Millet vəkili bu qurumun ədaləti hesabatları ilə bağlı məsələyə toxunaraq, bildirib ki, məhz bu qurumun ədaləti hesabatlarının nəticəsidir ki, ötən il Azərbaycan makroiqtisadi mühitə görə dünya miqyasında 39-cu, MDB məkanında ise 1-ci yeri tutub: "Bu il isə, güman ki, miqyas, göstərici daha da üst pillədə olacaq. Bu, ne deməkdir? Bu, o deməkdir ki, həm də dünyamızın biznes hegemonlarının toplandığı məclisde Azərbaycanla əməkdaşlığı maraqlaştırmış, ölkəyə kapital axını güclənəcək. Sabit siyasi durumu olan ölkələrdə iqtisadiyyat hər zaman güclü olur və hamının dostluq elemək istədiyi, sərməyə qoyma istədiyi ölkələr de, məhz sabit siyasi durumu olan ölkələrdir. Üstəlik, bildiyiniz kimi, Prezidentin hər forum çərçivəsində fərdi görüşləri də olur və bu görüşlərdə, təbii ki, ölkəmiz üçün faydalı müzakirələr aparılırlar".

E.Musayev, həmçinin, Davos İqtisadi Forumunun Dağlıq Qarabağ həqiqətlərinin də dolayı və birbaşa yolla dünya ictimaiyyətine çatdırılması üçün yaxşı fırsatı fərsət olduğunu da qeyd edib: "Bu fırsat də hər zaman gərəklilik və lazımlı formada dəyərləndirilir. Ümid edirəm ki, 2019-cu il forumu öz səmərəliliyi və aktualliğı ilə yaddaşlarda qalacaq".

Ümumiyyətə, ekspertlər hesab edirlər ki, Dünya İqtisadi Forumu Azərbaycan həqiqətlərini və iqtisadi potensialını dünyaya çatdırmaq üçün mühüm platformadır. Azərbaycanın builki forumda en yüksək səviyyədə təmsil olunması da son illər ölkənin iqtisadi sahədə əldə etdiyi uğurların dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilmesinin nəticəsidir.

RƏFIQƏ HÜSEYNOVA

"Biz Azərbaycanla hesablaşmadan hər hansı qərar qəbul edə bilərikmi?"



Türkiyə Dağlıq Qarabağ münaqışəsi həll olunmayana qədər Ermənistənla münasibətlərin normallaşdırmağı düşünür. SIA-nın xəberinə görə, bunu Türkiye'nin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Bəzi məsələlərin həllində öz maraqlarını müdafiə etmək kifayət etmir, burada proaktiv olmaq lazımdır. Qarabağ problemi həll olunmaya qədər Qafqazda sabitlik, eyni zamanda Ermənistənla münasibətlərin normallaşması mümkün deyil. 2019-cu ilde biz bu mövzulara dərinciləşkildə məşğul olacaq", - deyə XİN başçısı dileyir.

"Ermənistən yenidən rəhbərləri ön şərtlər olmadan Türkiye ilə əlaqələr qurmağa hazır olduqların bəyan edirlər. Lakin bizim aydın şərtimiz var. Biz Azərbaycanla hesablaşmadan hər hansı qərar qəbul edə bilərikmi?", - deyə, Çavuşoğlu qeyd edib.

"Davos Forumu Azərbaycan üçün vacib platformadır"



Davos Forumu Azərbaycan üçün vacib platformadır. Davosa dünyanın aparıcı ölkələrinin liderləri və tanınmış şirkətlərinin prezidentlər qatılırlar". Bunu SIA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloğun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Davosda bir neçə vəzifəni həyata keçirməyə çalışır: "Birinci, Prezident müxtəlif panellərdə çıxış edir, Azərbaycanı dünya şirkətlərinə tanıtır, üstəgəl Azərbaycanın iqtisadi və investisiya imkanlarını geniş auditoriyaya çatdırır. İkinci, Prezident tanınmış şirkətlərin prezidentləri ilə ayrıca görüşür, onların Azərbaycana maraqlarını müəyyənləşdirir. Dəfələrlə olub ki, Prezident Davosda görüşdüyü şirkət liderlərini Bakıda qəbul edib və bu yeni investisiyaların ölkəmizə axını, o cümlədən yeni müəssisələrin tikintisi üçün imkanlar açıb. Üçüncüsü, Azərbaycan Prezidenti Davos forumunda müxtəlif ölkələrin liderləri ilə görüşür, dünyadakı və bölgədəki mövzuları müzakirə edir. Davos iqtisadi platforma olsa da, burada siyasi mövzular da müzakirə olunur və bu amil Azərbaycan Prezidentine imkan verir ki, Ermənistən Azərbaycana təcavüzü və işğal faktına qon qoymağın yollarını da müzakirəyə çıxarsın".

YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı təsdiqlənib

Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. İclasda YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı və gündəlikdə duran cari məsələlər müzakirə edilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ile həyata keçirilən qətiyyətli dövlət siyaseti nəticəsində əldə olunan uğurlardan danışib. Qeyd edib ki, bu nailiyyətlər təş-



İclasda YAP Səbail rayon təşkilatının, onun qadınlar şurasının, gənclər təşkilatının və nəzarət-təftiş komissiyasının illik iş planları müzakirə olunub, rəy və təkliflər dinlənilib.

İdarə heyətinin üzvləri çıxışlarında iş planlarının geniş, əhatəli və yüksək dəqiqliklə hazırlanmışdır.

Çıxışlardan sonra iş planları səsə qoyularaq təsdiqlənib.

İclasda 75 yaşı tamam olan YAP Səbail "Aktyor Evi" ərazi ilk partiya təşkilatının sədri, Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Hacı İsmayılov iştirak edib.

Ş.Hacıyev xalq artistimizi yubileyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilməsi münasibətə rayon təşkilatının çoxmənli kollektivi adından ürəkdən təbrük edib.

İclasda, həmçinin, yeni tesis edilən ərazi ilk partiya təşkilatlarından daxil olan müraciətlərə baxılıb, "Nərgiz Mall" Ticaret Mərkəzində "Fəvvareler" ərazi ilk partiya təşkilatının təsis olunması haqqında müraciətə baxıllaraq, qeydiyyata alınması barədə qərar qəbul olunub.

Sonra cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Rəfiqə KAMALQIZI



kilatın üzvlərini 2019-cu ildə də səmərəli fəaliyyət göstərməyə ruhlandırır.

Ş.Hacıyev qeyd edib ki, bu il partianın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətə və "Nəsimi İli" çərçivəsində böyük Azərbaycan şairinin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər nəzərdə tutulur. Bu istiqamətdə səmərəli fəaliyyət göstərmək üçün YAP Səbail rayon təşkilatı tərefindən 2019-cu il üçün genişəhatəli iş planı hazırlanmışdır. Partianın, o cümlədən, təşkilatın hər bir üzvü bütün bu tədbirlərə yüksək fəaliyyət nümayiş etdirməlidir.



"Müasir çağırışlar: dini durum və vəzifələr"

Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Tolerantlıq mühitinin qorunub saxlanması üçün hüquqi baza formalaşdırılıb. Azərbaycanda qeyri-müsəlman dini icmalarına, müxtəlif dini konfessiya nümayəndələrinə daim dikkət və qayğı ilə yanaşılır. SIA-nın verdiyi məlumat görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yanvarın 22-də "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda keçirilən regional konfransda bildirilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə DQİDK və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyəti nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrleri, din xadimləri, ilahiyatçılar, həmçinin icimiyət fealları iştirak ediblər.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bu cür mərifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirərək, İslam dəyərlərinin düzgün təbliğ olunması istiqamətində rayonda həyata keçirilən işlərin nəticələrindən bəhs edib. Bildirib ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində və özünüdürkəndə mühüm əhəmiyyət daşıyır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələrdən, eyni zamanda, tolerantlıq mühitine, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin vacibliyindən danışır.

Komitə sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın özüne-məxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli Liderin siyasetinin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, təbliğ və təşviqini daim dikkət merkezində saxlayır.

Mübariz Qurbanlı dini radikalizmin doğura bilecəyi mənfi nəticələrdən də danışır. Qeyd edib ki, dini siyasi ləşdirmək, ondan sui-istifadə etmək istəyənlərə, din adı altında ictimai-siyasi sabitliyi pozmağa çalışanlara, gəncləri dini radikal qruplara cəlb etməyə cəhd göstərənlərə aramızda yer olmamalıdır. Bütün cəmiyyət bu cür hallara qarşı həm ideoloji, həm siyasi, həm də hüquqi baxımdan mübarizə aparmalıdır.

Qafqaz Müsəlmanları idarəsinin səlahiyyəti nümayəndəsi Cavanşir Əfəndiyev çıxışında bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz barədə doğru və sağlam mənbələrə əsaslanan biliklərə təmin olunması istiqamətində həyata keçirilən maarifləndirilmə tədbirlərinin vacibliyini qeyd edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Konfrans işini yanvarın 23-də "Dini radikalizmle mübarizə və maarifləndirmə" mövzusunda panelə davam etdirəcək.



Azərbaycanlı deputat: Nazirlər Komitəsi Avropanın gələcəyi üçün nə etməyi planlaşdırır?

ASPA-nın qış sessiyasının ikinci günündə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Finlandiyanın xarici işlər naziri Timo Soini sədrlilik çerçivəsində qarşidakı gələn altı ay ərzində görülecek işlərdən danışır. AZERTAC xəbər verir ki, Nazirlər Komitəsinin sədri çıxışından sonra avropalı deputatların suallarını cavablandırıb. Azərbaycanın AŞPA-da nümayəndə heyətimizin üzvü Qənirov Paşayeva Avropa Azad Demokratlar qrupu adından Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib: "Avropa siyasi mənzərəsində qitebəy mühüm məsələlərin siyasi və ictimai müzakirəsine təsir göstərmək, geniş yayılmış hiss və üstünlükli dəyişdirmək potensialına malik populist qüvvələrin artma meylini müşahidə edirik. Baş katib özünün 2017-ci il insan haqları, demokratiya və qanunun alılıyinin veziyəti ilə bağlı hesabatında bu tehlükeli meyli xüsusi vurgulayır və üzv dövlətləri Avropada populizmin dözlələn və adı hal almasına səbəb olan bütün dəyişikliklərə fəal qaydada müqavimət göstərməyə çağırır. Birleşmiş və ümumi Avropanın gələcəyi üçün vacib olan belə həlledici məsələlərə müvafiq şəkildə riayət olunmasını təmin etmək üçün Nazirlər Kabinetinin nəzərdə tutulan, həyata keçirəcəyi təşəbbüsler və ya fəaliyyətlər barədə məlumat almaq istərdik".

Nazirlər Komitəsinin sədri bildirib ki, son illər gündəlik həyatlarda vəziyyət insanları çox narahat edir. O, insanların siyasetçilərə inamının azaldığını, hətta özlərini unudulmuş hesab etdiklərini bildirib. Əlavə edib ki, onlar 4-5 ildən bir seçkilər zamanı xatırladıqlarını düşünürələr. Sədr Fransada insanların yanacağın qiyadətinin artmasına etiraz etdiklərini bildirərək, onların heç də pis insanlar olmadığını vurgulayıb, ancaq zorakılıqlardan uzaq olmayı tövsiyə edib. Müzakirələrə önəm verilməsinin vacibliyini bildirən sədr xalqın fikrini hörmət edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

23 yanvar 2019-cu il

Lapsindən növbəti sərsəmlik və həyəsizliq!

Ermənipərəst bloger: "Mən, Mehmanın qardaşı, İsvəçrədə yaşayan Emini yaxşı tanıyıram"

Bloger Aleksandr Lapşin Ermənistanın müdafiə nazirliyinə müraciət edərək, Azərbaycanla həmsərhəd olan bölgələrə getmək istədiyi ni bildirib. Bu barədə Ermənistən "news.am" saytı yazıb. Ermənipərəst blogerin sözləri nə görə, o, yanvarın 22-də Yerrevanda erməni jurnalistləri ilə görüşüb və Sünix, Mehri, eləcə də, Tavuş vilayətlərinə getmək arzusunda olduğunu bildirib.

Bələ ki, tarixi Azerbaycan torpaqları olan həmin vilayətlərə getməsini oradakı insanların həyat tərzləri ile tanış olmaq məqsədi daşıdığını deyən ermənipərəst blogerə, hələ ki, işgalçı ölkənin müdafiə nazırlığı tərəfindən dəqiq cavab verilməyib.

Maraqlıdır ki, A.Lapşin bu dəfə də, növbəti həyəsizliğindən və sərsəmliyindən geri qalmayaraq, Qarabağa getmək planının olmadığını bloger Mehman Hüseynovun "həyatına təhlükə" ola biləcəyi ilə əlaqələndirib, üstəlik, M.Hüseynovun qardaşı Emin Hüseynovu da yaxından tanışlığını bildirib. "Mən, Mehmanın qardaşı, İsvəçrədə yaşayan Emini yaxşı tanıyıram" de-



yən A.Lapşin bir az da irəliyə gedərək, daxiliindəki sonsuz həyəsizliyini bir dəha nümayiş etdirib. Erməni jurnalistlərinin xoşuna gəlmək üçün o, iddia edib ki, "Azərbaycan hakimiyətini məcbur etmək lazımdır ki, Mehman azadlığa çıxın".

Görünür, Lapşin Ermənistanda ermənipərəstlik sərsəmliyini nümayiş etdirərək, Azərbaycan hakimiyətinin M.Hüseynovun işinə xitam verildiyindən xəbərsiz olub. Lakin fakt budur ki, Lapşindən öz çırçın maraqları üçün təlxək kimi istifadə edən Ermənistən hakimiyət dairələri unudublar ki, o, Dağılıq Qarabaşa qanunsuz səfər etdiyinə görə, Azərbaycanda saxlanılarən, böyük qələt etdiyini, işgal olunmuş ərazilərin Azərbaycana məxsus

olduğunu bəyan etmiş və üstəlik, Azərbaycan xalqından üzr də istəmişdi.

Yeri gəlmışkən, onun E.Hüseynova əlaqələrinin olmasını etiraf etmesi, həm de belə nəticəyə gəlməyə əsas verir ki, istər E.Hüseynov, istərsə də onun qardaşı M.Hüseynov ətrafında spekulasiyalar edən ünsürlərin hər biri birbaşa ermənilərə işləyən, erməni lobbisinin qarşısında quyruq bulayan satqınlar və xəyanətkarlar yığnağıdır.

Qeyd edək ki, Azərbaycanda azadlığa çıxan kimi ölkəmizin hüdudlarını tərk edən Lapşin, yenidən anti-Azərbaycan xarakterli çıxışlar edərək, əslində, ermənilərin əlaltıı olduğunu, eləcə də, şərəfsiz biri olduğunu dolayıdı ilə etiraf edib. Hər halda, onun nə qədər ucuz və rəzil ünsür olması faktları kifayət qədər ortadadır. Məhz bu məsələdə də Lapşının simasılığı gözlərönünde bütün çıpaqlığı ilə sərilib. Bu sərsəm bloger yaxşı bilir ki, əgər bir daha işğal altında olan ərazilərimizə səfər edərsə, bu dəfə onun bağışlanması çətin olacaq və elədiyi qələtlərinin hər birinə görə, ayrı-ayrılıqda cavab verəcək.

Rövşən NURƏDDİNOĞLU



"Taliban" liderinin oğlu Pakistanda öldürülüb

Taliban" hərəkatının mənəvi lideri Məhəmməd Umarın böyük oğlu Molla Yaqub Pakistanda öldürülüb. Pakistan mətbuatının yazdığını görə, Molla Yaqub ölkənin Kvetta şəhərində Peşəvərə getdiyindən sonra naməlum adamlar onu oğurlayıb, sonra isə qətlə yetiriblər. Mətbuatın yazdığını görə, "Taliban"ın Pakistandakı bir sıra səhra komandirləri həbs edilib. Hələ ki, "Taliban"ın nümayəndələri bu hadisəyə heç bir şərh vermır.



Leyboristlərdən yeni tələb: Brexit üzrə ikinci referendum keçirilsin!

Böyük Britaniyanın Leyboristlər partiyası Brexit üzrə qanunvericiliyə ölkənin Avropa İttifaqında üzvlük məsəlesi üzrə ikinci referendumun keçiriləməsini ehtiva edən düzəlişli parlamentin müzakirəsinə çıxarıb. Bu barədə TASS informasiya agentliyi xəbər verir.

Xatırladaq ki, 2016-ci ilin iyun ayında bu məsələ üzrə krallıqdə keçirilən referendumda Al-nin tərkibindən çıxmışın tərəfdarları 51,9 faizin 48,1 faizə nisbətində qələbə qazanmışdı. Rəhbərliyinin təkrar plebisitə qarşı münasibətinin qətiyyətə dəyişdiyini göstəren Birleşmiş Krallığın aparıcı müxalifət partiyasının hazırlı təklifi gələn həftə səsverməyə çıxarla bilər.

Qırğızıstan KİV-ləri 20 Yanvar faciəsindən yazıր

Qırğızıstanın "Veçerniy Bişkek" qəzetində Qanlı Yanvar faciəsinin 29-cu ildönümüne həsr olunmuş geniş məqalə verilib. AZERTAC xəbər verir ki, məqalədə yanvarın 20-də sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi teyinatlı dəstələrin iki kontingentin Bakıda töretdiyi cinayətdən bəhs edilir. Qeyd edilir ki, görünməmiş vəhşiliklər nəticəsində 147 insan qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə əsəssiz olaraq həbs edilib.

Qeyd olunur ki, Azərbaycan xalqının ümummilliyi lideri Heydər Əliyev faciənin ertəsi günü Moskvadakı daimi nümayəndəlikdə mətbuat konfransı keçirərək, Qanlı Yanvar qırğınıñi töredən-ləri pisleyən kəskin bəyanatla çıxış etdi, bu faciəni dünyaya çatdırı.

Məqalədə belə cinayətlərin dünyadan heç bir yerində təkrarlanmaması üçün ictimaiyyəti hərtərəflə melumatlandırmağın vacibliyi vurğulanır. Qırğızıstanın "Eltr" telekanalında, "Kabar", "For.kg" və digər agentliklərinin saytlarında da 20 Yanvar faciəsi, SSRİ rəhbərliyinin Azərbaycana qarşı bədnəm siyaseti, günahsız insanların qətlə yetirilməsi haqqında materiallar verilib.

Dəmir yolu ilə 2,7 milyondan çox sərnişin daşınır



2018-ci ildə dəmir yolu nəqliyyatı ilə 2 milyon 785,4 min sərnişin daşınır. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2017-ci ilə müqayisədə sərnişin daşınmasında 11,8 faiz artım müşahidə olunub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 338 vaqon yüklenib, 411 vaqon isə boşaldılib. Sutka ərzində dəmir yolu şimal istiqaməti üzrə 12,7 min ton, qərb istiqaməti üzrə 5,4 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklenme işi yerinə yetirilib.

Muxtar respublikada 2 milyard 773 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunub

2018-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan çox olub ki, bu da bir il önceki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfər düşən ümumi daxili məhsul isə bir il önceye nisbətən 1,9 faiz artaraq 6101,3 ma-



nata catib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZERTAC-in Naxçıvan bürosuna bildirilib ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 27,4 faizlə sənaye istehsalı tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib. 2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki iləki göstəricini 1,3 faiz üstləyib.

Keçən il bir il önceye nisbətən 4,4 faiz çox, yəni 480 milyon 21 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Etibarlı əraza təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2018-ci ildə muxtar respublikadan 101 milyon 781 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. 2018-ci ildə muxtar respublikanın xərici ticarət dövriyyəsi 483 milyon 431 min 600 ABŞ dolları təşkil edib. Xərici ticarət dövriyyəsinin 424 milyon 266 min 600 ABŞ dollarını ixrac, 59 milyon 165 min ABŞ dollarını idxlə təşkil edib və 365 milyon 101 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Hindistanlı turistlərin Azərbaycana axını başlayıb

2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayı 175 faiz artaraq 40 min nəfərə çatıb.

Bu haqda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqştşmid Hindistanın nüfuzlu "Times of India" informasiya agentliyinə müsahibəsində deyib. Florian Zenqştşmid Azərbaycanın turizm imkanları haqqında danışaraq son illərdə hindistanlı turistlərin Azərbaycana daha çox maraq göstərdiyini vurgulayıb. O qeyd edib ki, Hindistan Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkədən biridir. Hindistan bazarı haqqında daha əvvəldə araşdırma aparıldıqını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirən F.Zenqştşmid Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumatın daha yaxşı çatdırıla biləcəyini deyib.

Müsər tikililər, müxtəlif restoranlar, ticarət mərkəzləri, Xəzər dənizi sahiləri, palçıq vulkanları, təbiəi parklar, gözəl təbiət, 9 fərqli iqlim tipi, Naftalanda müalicəvi neft və ən esas tehlükəsizlik və müsər dünyagörüşlü insanlara malik olması kimi amillər Azərbaycanı mütələq ziyaret edilməli olan yerlər sırasına daxil edir. Azərbaycan təbəttində kəş olunmamış gözəlliklər gizləndiyini qeyd edən F.Zenqştşmid ölkə boyunca gəzdikdə hər an fərqli yeniliklərlə tanış olmaq şansından, eləcə də dadlı Azərbaycan mətbəxindən bəhs edib. Baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasına. Bele ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza eldə edə bilme imkanına malikdirlər. O əlavə edib ki, Azərbaycana hazırda əsasən Körfez ölkələri üzərindən uçuşlar həyata keçirilsə də, gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.



Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işgalçılığına dair yeni sənəd

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındaki (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif fəsadları ilə bağlı bir çox sənədlər hazırlayıb. O, AŞPA-nın sessiyası çərçivəsində yazılı suala Nazirlər Komitəsinin sədrinə müraciət edib. Nazirlər Komitəsinin yazılı suala cavabı avropalı deputatlara təqdim olunub.

Rafael Hüseynov bildirib ki, Ermənistanın tarixi saxtalasdırma və işgal siyasetinin tərkib hissəsi olan toponimlərin kütləvi şəkildə erməniləşdirilməsi məsəlesi ilə bağlı Parlament Assambleyasında defələrlə məsələ qaldırılıb, tövsiyə karakterli qətnamə de hazırlanıb. Nazirlər Komitəsinə yazılı sual şəklində üvanlanan 14797 sayılı sənəddə isə ermənilərin son dövrə Dağlıq Qarabağda ve işgal altında olan digər ərazilərdəki yer adlarını qondarma şəkildə dəyişdirmek, Dağlıq Qarabağın adını beynəlxalq aləmdə rəsmən Artsax kimi təqdim etmək cəhdərinin ifşasına yönəlib.

Sənəddə deyilir: "Rəsmi xəritələr, müxtəlif nəşrlər və arxiv sənədləri təsdiqləyir ki, XX əsrin əvvəllerində müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidəki 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəli olub və artıq onların hamısı dəyişdi-



rilərək erməniləşdirilib. Eyni siyaset indi Azərbaycanın Ermənistanın işgali altında olan ərazilərdə aparılır və hətta dünya ictimaiyyetini çəsdirmaq məqsədilə təmiz Azərbaycan sözü olan Qarabağ adının dəyişdirilməsi istiqamətində avanturist cəhdərənildir".

Sənədin ikinci hissəsi qeyd olunanları nəzərə alaraq

deputat Rafael Hüseynovun Nazirlər Komitəsinə üvanlaşdırığı belə bir sualdan ibarətdir ki, Ermənistan tərəfinin bu qanunazidd və qeyri-konstruktiv hərəkətləri danışıqlar prosesinə ciddi xələl getirir, munaqışının dərinleşməsinə səbəb olur. Bu qəbil kartoqrəfik təcavüz siyasetindən Ermənistan tərəfini əkəndirmək üçün Nazirlər Komitəsi hansı mümkün addımları ata bilər?

AŞPA-da qəbul edilmiş qaydalara müvafiq olaraq Nazirlər Komitəsinə yönələn yazılı suallar həmin qurumun cavabı ilə birgə ayrıca sənəd kimi nəşr edilərək tirajlanır. Nazirlər Komitəsinin bu müraciətə cavabında bildirilir ki, Azərbaycanın və Ermənistanın Avropa Şurası qarşısında öhdəliyi var ki, Dağlıq Qarabağ munaqışmasını sülh yolu ilə həll etsinler. Nazirlər Komitəsi defələrlə vurğulayıb ki, problemin həlli məsələsində bila-vasite səlahiyyət ATƏT-in Minsk qrupunun həmsədələrində olsa da, Avropa Şurası irəliyəş əldə edilməsinə töhfələrini verməyə həmişə hazırlıdır. Munaqışının həllinə, danışıqlar prosesinə zərər vuran istenilən cəhd isə qəbul edilməzdir.

Moskvada azərbaycanlı pianoçunun konserti olacaq



Moskvadan "Başmet-tsentr" Mədəniyyət və Yaradıcılıq Evində Riad Məmmədov trio-sunun konserti olacaq. AZERTAC mərkəzin mətbuat xidmətinə istinadla xəber verir ki, kollektiv moskvadlı musiqisəvərlərə muğam janrında interprətasiya təqdim edəcək. Konsertə bağlı mətbuat üçün açıqlamada deyilir: "Moskva səhnəsində ilk dəfə olaraq Azərbaycan xalq yaradıcılığının unikal peşəkar janrı olan muğamın təqdimatı olacaq. Caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan bir də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.

Konsertenin programına klassik və caz musiqisinin nümunələri daxil edilib. Pianoçu Riad Məmmədov, kontrabası İqor Kondur və zərb aletləri ustası Yevgeni Ryaboyun ifasında müğamla yanaşı, Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri səslənəcək.

"Vətəndaşlar güzəştli texnika və damazlıq heyvanları seçdikləri təchizatçıdan müqavilə ilə əldə edə bilirlər"




Hazırda bazarın liberallaşması istiqamətində bir sıra işlər görülür. Əvvəller vətəndaşlar güzəştli texnika və damazlıq heyvanları yalnız lizinq yolu ilə ala bilərdilərse, hazırda onlar bu texnikaları özlərinə uyğun seçdikləri təchizatçılarından əldə edə bilərlər.

AZERTAC xəber verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkışaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, əgər vətəndaşlar güzəştən əlavə olan hissəni nağd ödəmək istəsələr birbaşa təchizatçı ilə müqavilə imzalanır və müvafiq güzəştler edilir: "Kredit vasitesi ilə müraciət edilərsə bu zaman 20 faiz ilkin ödəniş olunur, 40 faiz üzrə gömrük dəyerindən müvafiq güzəşt edilir, qalan hissəni isə vətəndaşlar 5 il ərzində faizsiz kreditlə ödəyə bilirlər".

Müasir dövrümüzə Azərbaycan mədəniyyətinə və incəsənətinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı artmaqdadır. Mədəniyyət və incəsənətin bir çox sahələri kimi, milli kino və teatr sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu sənətin kifayət qədər fədailəri olub və bu gün də var. Hər zaman bu sahədə çalışılan və sənətkarlıq xüsusiyyətləri ilə seçilən insanlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar tarixli Sərəncamı ilə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmetlərinə görə Hacı İsmayılov 22 yanvar 1944-cü ilde Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ilde Mırzağa Əliyev adına Azərbaycan Dövlət Teatr Institutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvet alıb. Bu teatrda M.F.Axundovun "Müsyö Jordan və dərvish Məstəli şah" komedyasında Dərvish Məstəli şah rolunu ifa edib. Bundan sonra C.Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komedyasında Səməndər, C.Cabbarlinin "Sevil" pyesi tamaşaşında Məmmədəli bey rolnunda çıxış edib. 1970-ci ilden Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xeyyam" faciəsindəki ikinci Qulam rolunu alıb.

"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rollunda çəkilib və dediyi kim, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət Mükafatı laureati adına layiq görülmüşdür.



"Hər zaman coşqu ilə çalışacağam"

Dövlət başçısının Sərəncamı ilə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmetlərinə görə Hacı İsmayılov "Şöhrət" ordeni ilə təltif olunub

nətine xidmet edən sənətkarlar göstərdiyi diqqətin nümunəsidir. "Şöhrət" orden ilə təltif olunmağım mənim yaradıcılığımı dövlətimiz tərəfindən verilən en yüksək qiymətdir. Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətte xüsusi diqqət və sevgi ilə yanaşması yaxın tariximizə qızıl hərflərə həkk olunub. Mən sənədə xidmetlərimə görə, Azərbaycanın əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunmuşam. Prezident təqəüdüşüyəm. Bu gün də, o sevgi və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əməyimizə verilen qiymətə görə, Prezidentimizə minnetdaram. Mənim "Şöhrət" ordeninə laiyiq görülməyim qəlbimi fərəh hissi ilə doldurur. Ölkməzim sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə uğurlar qazanması bir vətəndaş kimi qəlbimizi fərəh hissi ilə doldurur. Bu uğurların sırasında mədəniyyət de xüsusi yeri tutur. Gənc nəslin mənəvi cəhətdən kamilleşməsində, onların dünyagörüşünün formalşamasında və Vətənə məhəbbət ruhunda tərbiye olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sırə əhəmiyyəti layihələrə imza atıb və nə yaxşı ki, biz də zəngin və çoxəslik milli mədəniyyət palitrasına öz töhfəmizi fərəh hissi ilə doldurur. Daha Prezidentə bu diqqət və qayğıya görə,

kafatı ona Ulu Öndər Heydər Əliyev verib. "Bu, mənim həyatımda sevincli, unudulmaz və bir ömrə bərabər gün ididi. O sevinci mən indi də yaşayırıram", - deyən sənətkarın bürüşəcəyi çox duyğulu məqamları var.

Sənət yoluna nəzər salarkən, görürük ki, özünün də vurğuladığı kimi, onu kino sahəsində bir aktyor kimi keşf edən görkəmli rejissor Rasim Ocaqov olub: "Rasim Ocaqov məni bir aktyor kimi yetişdirib, tanıdır, mənə tamaşaçı rəğbətini qazandırıb. Xoşbəxt adamam ki, Rasim Ocaqov kimi bir rejissorun filmlərində çəkilmışım. "Ad günü" filmində qədər teatr tamaşaçıları məni tanıyırdılar. Amma əlbəttə, daha böyük məşhurluq həmin filmdən sonra məni tapdı. Uğurlu filmlərim, şübhəsiz ki, "Ad günü", "Həm ziyyəret, həm ticaret", "Yol ehvalatı", "Bəyin uğurlanması" və başqalarıdır".

Teatrdə isə Cəfər Cabbarlının bir çox əsərlərində oynamışam, ona görə də "Cəfər Cabbarlı mükafatı"na layiq görülmüşəm, - deyən aktyor sənət yolundan xoş duyularla söz açır. Yaradıcılıq arzuları çox olan sənətkarımız yaratdığı sənət ərisi ilə özünəməxsus bir məktəb formalşadır və bu gün də böyük həvəsle müxtəlif rollarda maraqlı obralar yaradır.

Zümrüd BAYRAMOVA

Məşhur fransızlı aktyor 95 yaşında vəfat edib

Fransanın məşhur aktyoru Fransua Perro 95 yaşında dünyasını dəyişib. RIA Novosti xəber verir ki, aktyorun ölüm səbəbləri açıqlanmayıb. Qeyd edək ki, Perro 1924-cü il fevralın 26-da Parisdə anadan olub. Karyerasına 1951-ci ildə Fransa Milli Xalq Teatrının sehnəsində başlayıb. Aktyor yarım əsrənə çox fəaliyyəti ərzində 150-dən çox film və serialda çıxış edib. O, xüsusilə "Monparnasın sevgililəri", "Öli çirkli günahsızlar", "Düşmənin cənazəsi" və "Nöqsansız reputasiya" kimi filmlərdə çəkilib.



2019-cu ilin "Nəsimi İli" elan edilməsi nəsimişünaslığın inkişafına təkan olacaq

Bədii və fəlsəfi fikir tarihində dərin iz qoymuş mütəffekkir şair İmadəddin Nəsiminin zəngin irsi insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynayır. Bu ırs dilçi alimlərin, filosoflarının, tarixçilərin diqqətində olub və təbliğ, tədqiq edilib. İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Belə ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyi keçirilib. 1979-cu ildə Bakı şəhərində Nəsiminin heykeli ucaldılıb, şaire həsr olunmuş film çəkilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ədəbi-bədii, fəlsəfi fikir tariximizə, bütövlükə, mədəniyyetimizə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla və müvaffeqiyyətə davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latin qrafikası ilə kütlevi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə kütlevi tirajla nəşr olunub ölkə kitabxanalarına hədiyye edilən əsərlər sırasında İmadəddin Nəsiminin əsərləri də yer alıb. İmadəddin Nəsiminin bu il anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti 2018-ci il 15 noyabr tarixili Sərəncamı ilə "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalılmışdı. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi İli" elan edilməsi haqqında Sərəncamı bir daha İmadəddin Nəsimi irsinin böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Prezident İlham Əliyevin bu Sərəncam-



mı dünya ölkələri tərəfindən diqqəti çəkib. Hər zaman Azərbaycanın içtimai-siyasi həyatı ilə bağlı olan hadisələri diqqətdə saxlayan dünya mətbuatı bu gün də Prezident İlham Əliyev tərəfindən 2019-cu ili ölkədə "Nəsimi İli" elan etmesi çox əlamətdar ve təqdirləyiş hadisə olaraq maraq doğurub. Belə ki, Mərakeşin "Əl-İslah və Ət-Tənmiye" qəzətində "Prezident İlham Əliyev Azərbaycanda 2019-cu ili "Nəsimi İli" elan edib" sərlövhəli məqale dərc edilib. Məqalədə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, 2019-cu ilin "Nəsimi İli" elan edildiyi vurğulanır. Qeyd olunur ki, Nəsiminin 600 illik yubileyi bəylərlə məşhur məqyasda ilk dəfə YUNESCO tərəfindən 1973-cü ildə keçirilib. Qəzetdə məlumat verilir ki, bir çox tarixçilər və ədəbiyyatşünasların araşdırmalarına görə, Nəsimi Azərbaycanda anadan olub. İlk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, dinlərin tarixini, mənətiq, riyaziyyat və astronomiyani öyrənib. Daha sonra hürufilər Teymur-


ləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən diqqətin düşüb, İraq, Türkiye və Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında ireli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Onun Azərbaycan dilində yazılmış "Divan"ı qorunub-saxlanılıb, eyni zamanda, fars və ərəb dilində əsərləri qalıb.

Müellif İmadəddin Nəsiminin fəlsəfə, astronomiya, mənətiq, riyaziyyat və təbii elmləri dərindən araşdırıb, onun müxtəlif mövzularda on minden artıq beytinin qorunub-saxlanıldılığını da oxucularının diqqətinə çatdırıb.

Ölkəmizdə "Nəsimi İli" elan edilməsi mənəviyyatımıza, şeirə və sənətə dövlətimiz tərefindən olan böyük diqqətin daha bir əyani sübutudur. Büyyük mütəffekkirin 650 illiyyinin keçirilməsi haqqında Sərəncam və 2019-cu ilin "Nəsimi İli" elan edilməsi böyük ədibin yaradıcılığının çox ciddi şəkildə öyrənilməsi, araşdırılması, təbliğ edilməsi istiqamətində də böyük işlər görecək. Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından olan İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü təbliğ edib. İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Nəsimi irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yerini tutması dünyaya əməkdaşlığı geniş şəkildə təbliğ olunacaq. Əlbəttə ki, bu, ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq.

Nəzakət ƏLƏDDİNQIZI

Pakistanın "Morning Mail" qəzetiində 20 Yanvar hadisələri ilə bağlı məqalə dərc olunub



Pakistanın "Morning Mail" qəzetinde 20 Yanvar hadisələrinə həsr olunan "Azərbaycanın müstəqilliyə gedən yol" adlı məqalə dərc edilib. AZƏRTAC xəber verir ki, məqalədə sovet ordusu tərəfindən 1990-ci il yanvar ayının 19-dan 20-ne keçən gece törədilmiş 20 Yanvar qırğıının Azərbaycanın müasir tarixinin qanlı hadisələrindən biri olduğu vurğulanır. Bildirilir ki, ermənilərin etnik təmizləmə siyasetinə etiraz edən və azadlıq istəyən

Keçən il Gürcüstan Azərbaycandan 63,4 milyon dollarlıq elektrik enerjisi idxlə edib

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxlərini artırıb. Ötən il Azərbaycandan Gürcüstana 63 milyon 446,5 min dollarlıq elektrik enerjisi ixrac olunub. AZƏRTAC Gürcüstanın Milli Statistika İdäresinə istinadla xəber verir ki, qonşu ölkənin Azərbaycandan idxlə etdiyi elektrik enerjisi dəyəri illik müqayisədə 16 milyon 331,2 min dollar və ya 35 faiz artıb. Xatırladaq ki, 2017-ci ildə Gürcüstan Azərbaycandan 47 milyon 115,3 min dollarlıq elektrik enerjisi idxlə edib.

azərbaycanlılara qarşı sovet rəhbəriyinin törediyi qanlı qırğıñın neticesində qocalar, qadınlar, uşaqlar qəddarlıqla qətlə yetirilib. Qeyd edilir ki, 1990-ci ilin yanvar ayının 20-də ermənilərin öz yurdalarından qovulmasına baxmayaraq, Azərbaycanda yaşayan ermənilərin öz normal həyatına davam etdiyi bir vaxtda sovet rəhbəriyinin ermənipərəst siyaseti əhalinin qəzəbini getdikcə artırıb. Bu ədalətsizliyə qarşı çıxan minlərlə insan Bakı küçələrinə axışaraq öz etirazlarını bildirib, dinc etiraz aksiyaları keçirib, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov və onun əlaltıları isə qocalara, qadınlara, hətta uşaqlara aman verməyib, onlar gülləboran ediliblər. Nəticədə həmin gecə müxtəlif millətlərin nümayəndəleri olan 147 nəfər öldürülüb, 841 nəfər yaralanıb. Lakin bu qırğıñ Azərbaycan xalqının iradesini sindirə bilməyib, əksinə onun müstəqillik ideallarının daha da güclənməsinə təkan verib. Bir milyondan çox insanın iştirakı ilə Şəhidlər Dağısti parkda dəfn olunub. Sonra bu mekan Şəhidlər xiyabanı adını alıb.

Müellif Azərbaycan Ali Sovetinin 1991-ci il oktyabrın 18-de "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edərək öz istiqlaliyyətini elan etdiyi, 1994-cü ildə isə Azərbaycan Respublikası Milli Məclisinin 20 Yanvar fəsəsine siyasi-hüquqi qiymət verdiyini bildirir. Məqalənin sonunda vurğulanır ki, müstəqilliyə gedən yolda Azərbaycanın ilk qurbanlarından olan 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulur, 20 Yanvari "Şəhidlər günü" kimi qeyd edən Azərbaycan xalqı hər il Şəhidlər xiyabanını ziyarət edir. Bu il də harada yaşamasından asılı olmayaq bütün azərbaycanlılar 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd ediblər.



YAP Yevlax rayon təşkilatının qadınlar şurasının yiğincası keçirilib

Dünən YAP Yevlax rayon təşkilatının qadınlar şurasının yiğincası keçirilib. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev açaraq, Azərbaycan qadınlarının ölkənin içtimai-siyasi həyatında olan uğurlarından danışıb: "Bu gün Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınları dövlət qarşısında xidmətləri ilə bir qızıl tarixi dövrə imza atırlar. Gender bərabərliyi ölkəmizdə döyüşün inkişaf etmiş ölkələrinə nümunə olacaq qədər yüksək səviyyədə inkişaf edibdir".

YAP Yevlax rayon təşkilatı qadınlar şurasının yiğincası keçirilib. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev açaraq, Azərbaycan qadınlarının ölkənin içtimai-siyasi həyatında olan uğurlarından danışıb: "Bu gün Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınları dövlət qarşısında xidmətləri ilə bir qızıl tarixi dövrə imza atırlar. Gender bərabərliyi ölkəmizdə döyüşün inkişaf etmiş ölkələrinə nümunə olacaq qədər yüksək səviyyədə inkişaf edibdir".

Mərəzə ətrafında çıxış edənlər rayon qadınlar şurasının hesabatını qənaətbaxş hesab edərək, uğurlar arzuladılar.

R.HÜSEYNOVA



Bakı Avrasiya Universitetində "Açıq kapı" günü keçirildi

Dünən Bakı Avrasiya Universitetində qış imtahanı sessiyası ərefəsində, yanvar ayının 22-sində media mənsubları və valideynlərin iştirakı ilə "Açıq kapı" günü keçirildi. Müxtəlif televiziya, qəzet, jurnal və sayt redaktorlarının iştirakı ilə baş tutan "Media tur" çərçivəsində qonarlar imtahanlarının gedişi ilə yaxından tanış oldular. Onlara imtahan sessiyası ərefəsində universitetde aparılan işlər və imtahanlara hazırlıq barede məlumat verildi. 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının uğurla davam etdiyi bildirildi. Qeyd olundu ki, imtahanlar mövcud qaydala uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. İmtahanın şəffaflığını yüksək qiymətləndirən qonaqlara BAAU-nun kafedraları, fakültələri və dekanları haqqında qonaqlara ətraflı məlumat verildi.

Görüşün sonunda jurnalistlər imtahan sessiyası ilə bağlı təsəssüratlarını bölüşdülər. İmtahanların gedişi ilə bağlı müsbət fikirlər səsləndirildi və tələbələr üçün şəffaflığın qorunması məqsədi ilə yaradılan şərait yüksək qiymətləndirildi.

Nəzakət ƏLƏDDİNQIZI

Paşinyan Rusiyaya yenə yalvarmağa gedir

Artıq onun qatarı çoxdan gedib



Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 25-də Rusiyaya səfər edəcək. Görünür, Paşinyanın ötən səfərdən sonra da ağıl başına gəlməyib.

Bir də quyuya su tökməklə, quyu dolmaz. Ancaq bu atalar sözünün mənasını Paşinyan kimi "küçə demokrati" haradan anlayacaq? Anlaya bilsəydi, özünü baş nazır postuna yerləşdirən Paşinyanı Rusiya Prezidenti Vladimir Putin təbrik belə etməsindən sonra Moskvaya səfər etməsi bu deyilənləri təsdiq etmirmi? Bəlkə də Paşinyan ele zənn edir ki, Rusyanın eleyhine etdiyi çıxışları Moskva unudub?

Paşinyan, bir reallığı hələ de anlaşıb ki, "siyasetçi" olmaq üçün düşünen beynin olmalıdır və Kremlin indiyedək ermənilərin istəklərini "atalıq qayğısı" ilə yerinə yetirdiyini anlamalı idi. Anlamadığı üçün Rusiya ve Ermənistən arasında çatlar yaratdı. Rəsmi Yerevan dekabrın 9-da keçirdiyi növbədən kənar parlament seçkilərindən sonra Moskva ilə münasibətlərde yaranan çatları aradan qaldıracağına ümidi edir-

di. Ancaq bu ümidi elə arzu olaraq qalmaqdır. Söyügedən seçkilərdən sonra Ermənistənla Moskva arasında gərginlik daha da artmaqdır. Məhz Ermənistən baş nazirinin düşüñülməmiş addımları Rusiyada özünə qarşı ciddi narazılığın yaranmasına səbəb olmaqdadır. Müşahidələr göstərir ki, Paşinyana qeyri-ciddi siyasetçi və sözünü tez-tez dəyişen şəxs kimi baxırlar. Elə növbədən kənar parlament seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin Paşinyanı təbrik etməməsi və bunun qarşısında Nikolun Moskvaya səfər etməsi deyilenlərin məntiqi nəticəsidir. Bu gün yenidən Paşinyanın Rusiyaya yalvarmağa getməsi artıq Ermənistən bunan sonrakı durumunun hansı vəziyyətdə olduğunu aydın şəkildə göstərir. Bəlkə ki, Paşinyanın Moskva səfəri göstərdi ki, Rusiya Ermənistən baş nazirinə qeyri-ciddi siyasi figur kimi yanaşır və ona, heç bir halda, etimad göstərmək istəmir. Daha doğrusu, Moskva bir dəha, bu addımı ilə bildirmək istədi ki, Paşinyandan dəst çıxmaz. Bu səbəbdən də, ona etimad göstərilmədi. Sadəcə, protokol xarakterli görüş oldu, müzakirələr aparıldı.

Bəs bu gün bu reallığı görən Paşinyan yenidən Rusiyaya səfər edərkən, nə düşünür?

Paşinyan Ermənistəni hara aparacaq?

A.SƏMƏDOVA

"Paşinyanın mövqeyi dənizdə yelkənsiz qayığa bənzəyir"



Paşinyan bilsəydi, belə populist addım atıb, sonradan erməni millətçiləri qarşısında özünü yera vurmazdı.

Həmin vərdiş Paşinyan komandasını ATƏT-in Minsk Qrupu həmsədrərinin son Paris bəyanatına münasibətə də özünü göstərdi; Paris görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda aydın göstərilir ki, iqtisadi əməkdaşlıq regionun davamlı inkişafına yönəli olmalıdır. Amma Ermənistən tərəfi bunu təhlükəsizlik tərəfə meylləndirir. Təhlükəsiz sözü ermənilər üçün müyyən qədər dəbdə olan məsələdir; Azərbaycan tərəfi Paris görüşü ilə bağlı yaydığı məlumatda növbəti görüşün fevral ayında keçiriləcəyini bildirir. Fevral ayı 28 gündür. Bu 28 günün hansında keçiriləcəyi hələ bəlli deyil. Ermənistən XİN bildirir ki, görüş yaxın aylarda keçiriləcək, amma vaxtı və yeri dəqiqləşməyib. Yəni məhiyyəti uduzub, belə xirdəliliklər uğradı. Ermənistən mübarizə aparmasını Don Kixotun yel dəyirmanı ilə mübarizə aparması ilə müqayisə etmək olar.

Bəlkə də Paşinyan hakimiyyəti Serj Sərkisyanaya qaytarmaq istəyir. Serj Sərkisyan öz xalqını uzun müddət aldatdı və belə bir pis vəziyyətə düşdü. N. Paşinyan komandasının özünü belə aldatması bir neçə ayla ö-

çülən məsələdir Paşinyan hakimiyyəti formalasdırmağı yubatmaqla, Dağlıq Qarabağ tənzimlənməsinə təsir edə biləcəyini düşünür. Xı naziri vəzifəsini icra edən Zohrab Mnasakanyan həmsədrərin razılaşdırıldığı məsələləri N. Paşinyanın çatdırı bilmədə bu məsələni Kaspik yerinə yetirdi. Yaxında da həmsədrər regiona gəlib N. Paşinyanla hərtərəfli səhəbət edib, lazımi məsələləri razılaşdıracaqlar. N. Paşinyan artıq təsdiq olunmuş baş nazirdir.

N. Paşinyanın atdığı addımlar onun bacarıqsızlığının və cılızlığının bariz nümunəsidir. Yaranmış vəziyyətdə ən gözəl variant N. Paşinyanın Azərbaycan Respublikasının Prezidentinə inanmasıdır. Azərbaycan Respublikasının Prezidenti artıq N. Paşinyanla 2 dəfə görüşüb və əldə olunmuş bütün razılaşmalara da olduğu kimi əməl olunur. N. Paşinyan Azərbaycanla həmsəhəd İcəvan rayonundandır. Onun bütün qohum-əqrəbəsi azərbaycanlılarla temasda olub və Azərbaycanla temasdan ancaq yaxşılıq görüblər.

Dağlıq Qarabağda separatçılıqla məşğul olan adamlar ise qurduğan ermənilər idil. N. Paşinyan çok gözəl bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona istənilən yardım edib, onun özünü, hakimiyyətini hamiliyə götürə bilər. Azərbaycanın yardımını ilə Ermənistən inkişaf edəcək. Azərbaycan Ermənistənla iqtisadi əməkdaşlıq qurmaqla həm Ermənistən inkişaf etdirəcək, həm də özü üçün əlavə iqtisadi imkanlar yaradacaq. Ona görə Paşinyanın üzünü İlham Əliyevə doğru çevirmesinin vaxtıdır".

Ceyhun Rasimoğlu

Robert Köçəryan "1in.am" saytına məhkəmədə qalib gəlib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan "1in.am" saytına məhkəmədə qalib gəlib. Axar.az xəber verir ki, bunu Köçəryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan deyib. Qərrə əsasən, məhkəmə saytin Köçəryanla bağlı yayımladığı məqalə ilə bağlı təkib dərc etməlidir.



"Məxməri inqilab" nəticəsində Qərbədən Ermənistəna pul axacağı ümidi ləri özünü doğrultmadı



Erməni politoloq

Yervand Bozoyan jurnalistlərə müsahibəsində bildirib ki, Nikol Paşinyanın komandasının "məxməri inqilab" nəticəsində Qərbədən Ermənistəna pul axını olacaq baredə ümidi özünü doğrultmadı. Onun sözlərinə görə, "inqilab" eyforiyasından sonra Avropa İttifaqı ilə münasibətlərdə konkret addımlar müyyən edilməli olduğu halda, bu sahədə heç bir real addım atılmayıb.

AZERTAC erməni KİV-lərinə istinadla xəber verir ki, Bozoyan Ermənistənda baş verən dəyişikliklərdən sonra Aİ və Rusyanın gözləmə mövqeyində olduğunu qeyd edib. "Onlar yeni hökumətin müxtəlif istiqamətlərdə - daxili və xarici siyaset, iqtisadiyyat, isləhatlar və Dağlıq Qarabağ üzrə hansı addımlar atacaqını başa düşməyə çalışırlar. Brüsselə gəldikdə, orada Avropa İttifaqı ilə Sazişin reallaşdırılması istiqamətində Yerevanın konkret təkliflərini gözləyirlər. Lakin Ermənistənda gedən daxili siyasi mübarizə nəticəsində bu barədə düşünen belə olmayıb. Bütün bu məsələlər üzrə heç bir iş görülməyib. Aİ-nin Şərq Tərefədaşlığı programı üzrə öz planları var, lakin Ermənistənda bu məsələ tamamilə unudulub", -deyə politoloq vurgulayıb. Erməni politoloq daha sonra deyib: "İlkin merhələdə yeni hakimiyyətin üzvləri eyforiya yaşayır. Paşinyanın komandası əmin idi ki, "inqilab" öz-özlüyünde bir dəyərdir və Qərb buna görə dərhal Ermənistəna pul verməlidir. Lakin ümidi doğrulmadı və məlum oldu ki, inqilab həm müsbət, həm də mənfi nəticələrə səbəb ola biləcək dəyişiklikdir".

Ermənistənda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Üzələşdiyi dərin böhrandan çıxış yolu tapa bilməyən Ermənistən ən çox korrupsiyalasmış ölkələr arasında ilk sırada qalmaqdə davam edir. Ermənistən Statistika Xidməti işgalçı ölkədə son 1 ildə korrupsiya ilə bağlı 8033 faktın qeydə alındığını bildirib. Siyahida yüksək çinli məmurların, hökumət rəhbərlərinin də adları var. Tehlükəsizlik Xidmətinin növbəti əməliyyatı zamanı isə gömrük orqanları əməkdaşlarının korrupsiya əməllerinin üstü açılıb.

AZERTAC xəber verir ki, Ermənistənda Xüsusi İstintaq Komitəsi gömrük məntəqələrinə genişmiyəslə operativ-araşdırma tədbiri həyata keçirib. Nəticədə 118 gömrük əməkdaşı saxlanılıb. Onlar brokerlik fəaliyyəti ilə məşğul olan şirkətlərin əməllərinə göz yummaqdə ittihəm olunurlar. Bunun müqabilində böyük miqdarda rüşvet alan gömrük işçiləri ölkəyə daxil olan malların iddialı və ixracını da ha aşağı faiz dərəcələri ilə rəsmiləşdiriblər. Həmçinin qanunla qadağan edilən mehsulların sərhəddən keçirilməsinə göz yumublar. Ermənistən ən çox korrupsiyalasmış ölkələr sırasında qalmaqdə davam edir. Bunu beynəlxalq antikorrupsiya təşkilatları da təsdiqləyir.

Ötən ilin mayından başlayaraq təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində onlara yüksək çinli məmurlun korrupsiya əməllerinin üstü açılıb. Onların arasında general Manvel Qriqoryanın, Serj Sarkisyanın qardaşlarının, sabiq baş nazir Ovik Abramyanın, sabiq prezident Robert Koçaryanın və bir sıra deputatların adları var. Ermənistən Respublika partiyası antikorrupsiya əməliyyatlarını siyasi təzyiq hesab edir. Siyasi təşkilatın mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı buna görə "hoqqabəz" adlandırıb. Bildirib ki, hökumət korrupsiya əməliyyatları adı altında şou göstərir.

23 yanvar 2019-cu il

Əli Kərimli Cəmil Həsənlini "sildi", müxalifət "liderləri"nə isə "atdı"

Onun növbəti mitinq arzusu reallaşmaya bilər

Birləşmiş müxalifət" adı altında keçirilən sonuncu mitinqə bağlı düşərgə daxilində partiyalararası kəskin qarışdurmalarla start verilib. Buna səbəb, AXCP sədrinin mitinqə qədər sosial şəbəkədə həm özü, həm də trolları vəsiyəti ilə hər kəsi "müxalifətin birgə keçirdiyi" mitinqə çağırışları, mitinqdə isə, aksiyanın özü tərəfindən təşkil olunduğunu iddia etməsidir.

Miting bitər-bitməz, düssərgədaxili münasibətlərdə, xüsusilə sosial şəbəkədə səslənən iradlar ittihamlarla əvəzlənməyə başlayıb. İddia edilir ki, Ə.Kərimli növbəti dəfə özünü "müxalifətin vahid lideri" olaraq təqdim edib. Bu vəsiyətə onun aldadıcı çağırışlarına inanan müxalifə partiya sədlərinin özündən "asılı" vəziyyətdə olduğunu nümayiş etdirməyə cəhd göstərib.



Əli Kərimliyə Cəmil Həsənlisiz "Milli Şura" lazımdır

Əbəs deyil ki, hətta "Milli Şura"nın sədrini Cəmil Həsənlinin sözügedən mitinqdə olmamasından öz məqsədi üçün istifadə edən AXCP sədrini özünü bu qurumun da rəhbəri kimi təqdim edib. Əslində, burada da təecübü heç nə yoxdur. Çünkü C.Həsənlinin Ə.Kərimlinin diriñorluq çubuğu ilə idarə edilən ipli kukla olması kimsəyə sərr deyil. Ancaq buna rəğmən, C.Həsənli kağız üzərində olsa belə, "Milli Şura"nın sədridir və nəzərə alınarsa ki, o, bu qurumun "prezidentliyə namizədi" olub, bu zaman kartlar daha açığa çıxır. Misal üçün, məlum olur ki, artıq AXCP sədrine C.Həsənli artıq yükdür, ona C.Həsənlisiz "Milli Şura" lazımdır. Daha dəqiq desək, "Milli Şura"nın sədrini olaraq, o, bu qurumda özünü görür. Əbəs deyil ki, bu barədə daha öncələr də kifayət qədər yazılıb və deyilib. Hətta C.Həsənlinin tərəfdarlarının sözügedən məsələ ilə bağlı AXCP sədrini etirazları da olub.

Digər partiya sədləri tərəfindən Əli Kərimlinin

Rövşən RƏSULOV

növbəti mitinq çağırışlarına mənfi rəylər verilir

Daha bir məsələ isə, yanvarın 19-da keçirilmiş mitinqdə iştirak etmiş partiya sədləri və onların temsilcileridir. Çünkü həmin mitinqdə AMDP sədrini İlqar Həmidov, "REAL" sədrini İlqar Məmmədov və başqaları da olublar və çıxışları da ediblər. Ancaq onların çıxışları cəmi bir neçə dəqiqə çəkib, vaxtin çox hissəsində isə, məhz AXCP sədrini Ə.Kərimli danişib və...

...Və bu məqamda, o, aksiyanın təşkilatçısı, təşəbbüsçüsü və "lideri" olduğunu "mənəm-mənəmliyi" ilə sübut etməyə çalışıb. Bu məsələ isə, əlbəttə ki, digər siyasi müxalifə partiya sədlərinin diqqətlərindən kənardan qalmayıb. Artıq növbəti mitinq keçirəcəkləri də bəyan edən Ə.Kərimlinin bu çağırışlarına müsbət deyil, mənfi rəylər verilməyə başlanılib.

Partiya sədləri Əli Kərimliyə qarşı hansı tələbləri irəli sürüb'lər?

Məsələn, "REAL", Müsavat kimi partiya rəhbərlərini tələb edir ki, AXCP sədrini bu aksiyanı "birəşmiş müxalifətin mitinqi" kimi təqdim edərək, özünü düşərgənin "lideri" kimi tanıtmasın. Eləcə də, çıxış üçün onlara daha çox vaxt ayrılsın. Çətin ki, Ə.Kərimli düşərgədaşlarının həmin tələblərinə riayət eleyin. Çünkü bunu edərsə, planlarını reallaşdırılmamış qalacaq.

Beləliklə, Ə.Kərimlinin növbəti dəfə keçirmək istədiyi mitinq şousu böyük sual altında qalib. Yəqin ki, bunun günahını da özündə axtarmalı olacaq. Ə.Kərimli sonradan onu "yarı yolda" qoyduqlarını ittihəm edəcəyi müxalifə partiya sədləri ilə də yollarını ayıracaq. Halbuki onların yolları çoxdan ayrılib. Sadəcə, AXCP sədrini fürsətdən istifadə etməyə çalışıdı, ancaq yenə də fiaskoğa uğradı. Necə deyərlər, Ə.Kərimli Cəmil Həsənlini "sildi", müxalifət "liderlərinə" isə "atdı"...

Nailə Məhərrəmova

Müxalifətin dağıdıcı qanadı yenidən meydana çıxb, ak-siya keçirməyə cəhd etdi.

Amma bu dəfə də, birləşmiş müxalifə tör-töküntülərinin Sorosdan alıqları gösterisi yerinə yetirə biləndilər. Mitinq uğursuzluqla nəticələndi. Maraqlıdır ki, mitinq rüsvayçılığının nəticələrini oturub müzakirə etməkdənə, "Milli Şura" rəhbərliyi, xüsusişlə də, Əli Kərimli növbəti mitinq keçirmək çağırışı ilə çıxış edir. Söhbət etdiyimiz müsahiblərimiz Ə.Kərimlinin ağılsız mövqə ortaya qoymasında xarici maraqlı dairələrin rolu ve gösterisi olduğunu bildirdilər.

Şəkilində gedib, qarşidurma yaratmaq nəyə və kimə lazımdır? Görünür, bu cür insanlara lazımdır. Onların kimlərinə qarşısında öhdəlikləri var ki, Azərbaycanda qarışılıq salmaq, Azərbaycanda hansıa hüquqların pozulması barədə yalançı hesabatlar vermək və s. Bu da sağlam düşüncə tərzi deyil, təessüf doğuran bir haldır. Təbii ki, müxalifət bu cür hərəkətləri ilə Azərbaycan cəmiyyətində yer tuta bilmez. Bu, onların gücsüzlüyünün göstəricisidir. Amma bunlara keçirdikləri aksiya da maraqlı deyil, yığışib bir hay-küy salmaqla, bu işləri sıfariş edənlərə göstərmək isteyirlər ki, onlar bekar deyillər, çalışırlar.

"Təxribata cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır"

Ekspertlər qanunun aliliyinin rəhbər tutulmasını vacib hesab edirlər

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli:

"Müxalifət hay-küy salmaqla göstərmək istəyir ki, onlar bekar deyillər, çalışırlar"



- Təbii ki, qanunlar çərçivəsində olan toplantıların keçirilməsi qadağan edilməyib, əksinə, qanunlarımız bunun üçün kifayət qədər şərait yaradır. Azərbaycan hökuməti de bu barədə kifayət qədər şərait yaradır ki, insanlar sərbəst toplaşmaq azadlığından istifadə etsinlər, sözlərini və fikirlərini bildirsinlər. Yəni bu, normal bir şeydir, hüquqi dövlətdə icazə verilən bir məsələdir. Amma təəssüflər olsun ki, bəzi müxalifə partiyalarının təşkil etdikləri toplantılar, hansıa təkliflərinə verilməsi, hansıa inkişaf meyilləri barədə fikirlərin səsləndirməsi üçün deyil, sadəcə, tedbir xatirinə keçirilən tədbirlərə bənzəyir. Ümumiyyətlə, müxalifətin bir tədbir keçirib dalınca başqa bir tədbir keçirmək istəməsi, mitinq xəstəliyindən xəber verir. Bunlar dinc və razılışdırılmış mitinqlərə deyil, həm de "diqqət" çəkmək, ajitaj yaranan hərəkətlərə də yol verirlər. Məsələn, bunlar mitinq keçirib elan edirlər ki, gedək Şəhidlər Xiyabani bir yerde ziyyərat edək. Bu, ne deməkdir? Şəhidlər Xiyabani həmişə açıqdır, 20 yanvar günü də açıq idi və her kəs də ora gedib, zarlarını ziyaret edə bilər. Oraya qrup

Konstitusiya Araşdırmaçıları

Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü

Əlməmməd Nuriyev:

"Mitinqlərdə ekstremist çağırış olur"



- Azərbaycanda sərbəst toplaşma azadlığı mövcuddur. Hər kəs də bu hüquqdan istifadə edə bilər. Ümumiyyətlə, hər bir aksiya keçiriləndə ne isə bir məqsəd olmalıdır. Amma müxalifətin yersiz olaraq bu cür aksiyalar keçirməsi düzgün deyil. Yəni azadlıqlardan sui-istifadə edilməlidir. Amma bir çox hallarda, biz bunun şahidi oluruk ki, azadlıqlardan sui-istifadə edilir. Bu gün təsadüfü deyil ki, Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi general Mirqafar Seyidov açıqlama yapmışdır ki, biz Bakı Şəhəri icra Hakimiyyətinə müraciət edəcəyik ki, mitinqləri müvəqqəti təxirə salınsın. Çünkü bəzi hallarda təşkilatçılar mitinqləri idarə edə bilmirlər. Mitinqlərde ekstremist və eyni zamanda, zorakılığa çağırışlar edilir. Təbii ki, bu, yolverilməzdir. Mitinqlər dinc olmalıdır və onun özü də dinc üssüllərə heyata keçirilməlidir. Axırıncı mitinqdə və daha sonra 20 Yanvar hünər günü ilə bağlı olan tədbirdə də qarışdırmaç meyillilik var idi. Hesab edirəm ki, təxribata cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır.

GÜLYANƏ

"Qarəzli addımların məqsədi Azərbaycanı istədikləri kimi yönəltməkdir"

Xaricdən Azərbaycana qarşı yönələn hücumlara birinci dəfə deyil ki, rast gəlirik. Artıq illerdən ki, bəzi dairələr, Avropa Parlamenti və digər təşkilatlar tərəfindən ölkəmizə qarşı əsasız təzyiqlər edilir, obyektiv olmayan münasibet göstərirler". Bu fikirləri SİA-ya açıqlamaşında Milli Meclisin deputatı Rasim Musabəyov deyib. O bildirib ki, Azərbaycan qarşı qərəz nümayiş etdirən qüvvələrin məqsədi ölkəmizi istədikləri yönəltməkdir.

Deputat söyləyib ki, ölkəmizi istəməyen qüvvələr Azərbaycana qarşı apardığı qaraxma kampanyaları zamanı bir çox hallarda məsələnin mahiyyətinə vərəmdən, əsaslı fikirlər irəli sürür, addımlar atırlar: "Avropa Parlamentində Mehman Hüseynovla bağlı qəbul edilən qətnaməyə səs verənlər Azərbaycan haqqında bixəbərdirlər, nəinki məhbus haqqında. Onlardan bu haqda nəsə soruşaq heç bir məlumatə malik deyillər".

R.Musabəyov qeyd edib ki, bəzi dairələrin istəyi Azərbaycanı yürütdüyü müstəqil siyasətdən çəkindirib, istədiklərini etdirmek və istedikləri kimi yönəltmekdər: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bununla bağlı qəti mövqeyini ortaya qoyaraq bunun mümkünsüz olduğunu beynəlxalq aləmə bəyan edib. Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə qurub və onu davam etdirməkdər. Bu baxımdan Azərbaycana edilən təzyiqləri hər zaman olub, inididə var. Azərbaycan gördüyü kimi həmin qüvvələrə qarşı hər zaman mübarizə aparır və bu gündə bunu davam etdirmekdədir".



Tramp "Ən pis aktyor" oldu

ABS prezidenti Donald Tramp "Qızıl moruq" ("Razzie") antimükafatının "Ən pis aktyor" nominasiyalarının qalibi olub. TASS agentliyi xəber verir ki, namizədlərin siyahısı antimükafat saytında yerləşdirilir.

Mükafat Trampa Dineş de Souzanın "Millətin ölümü" və Maykl Murun "Farenheit 11/9" filmlərində sənədi kadrların çəkilişləri zamanı baş rolda pis oyunaqına görə verilib. Həmçinin ABŞ-in birinci xanımı Melaniya Tramp da "Farenheit 11/9"da çəkildiyinə görə "Ən pis ikinci dərəcəli aktrisa" nominasiyalarının qalibi olub. Qeyd edək ki, "Qızıl moruq"un 39-cu təqdimə mərasimi fevralın 23-de keçiriləcək.



Hazırda Bakıda 270 "BakuBus" avtobusları fəaliyyət göstərir

Hazırda paytaxtda 270 "BakuBus" avtobusları fəaliyyət göstərir. AZORTAC xəber verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sedri Vüsal Kərimli deyib. O bildirib ki, hazırda "BakuBus" MMC-nin tabeliyində 300 avtobus var və 270-i fəaliyyət göstərir, 30-u isə ehtiyatdadır. Ümumilikdə isə paytaxtda 2100 avtobus fəaliyyət göstərir.



Müstəqil Azərbaycanda gender probleminin həllində mühüm addımların atılması

2 001-ci ilin iyuluna olan məlumatə görə, o zaman Azərbaycanda 30-dan çox qeyri-hökumət qadın təşkilatı fealiyyət göstərmişdir. Bundan əlavə, dövlətin 1998-ci ildə yaradığı Qadın Problemləri üzrə Dövlət Komitəsi də onlara kömək etməyə səy göstərir.

Onların birgə səyi ilə bir çox problemlerin həllinə, xüsusən də, cəmiyyətin həyatının əlaqəti-sahəsində, qadınların hüquq bərabərliyinin təmin edilməsi işində çox vacib olan qərar qəbul etmək prosesində onların iştirakına nail olmaq olar. Əhalı iqtisadi islahatların təsirini, her şeyden əvvəl, muzdulu əmək sahəsində baş verən dəyişikliklərdən və əmək haqqına alına bilen malların və xidmət növleri-nin miqdardan hiss edir. 1990-ci illərin əvvəllerində istehsalın aşağı düşməsi real əmək haqqı seviyyəsinin əhəmiyyətli şəkildə azalmasına və iş sahiblərinin işçilərin sayını ixti-sar etmək kimi bir tədbire əl atmalarına gətirib çıxardı. Bütün bunlar əmək məhsuldarlığının artırılması və planlı iqtisadiyyat şəraitində, adətən, şisir-dilmiş işçi şərtlərinin ixtisas edilməsi-nin zəruriliyi üzündən sürətləndi.

Felsefe elmleri doktoru Lale Mövsumova yazır: "Ölkələrin əksəriyyəti, eləcə də, Azərbaycan makro-iqtisadi və sosial problemləri derinləşdirmədən əmək məhsuldarlığını artırmaq sahəsində çətinliklərlə üzləşdi. Buna görə də, keçid dövründə iqtisadi problemlərə nisbətən sosial məsələlərə az diqqət yetirilir. Bu, ona görə baş verir ki, islahatların reallaşdırılma süreti və onunla bağlı olan sosial məsreflərin miqyası, adətən, düzgün qiymətləndirilmir. Əvvəller müsbət nəticələr əldə edən sosial sistemlər yeni şəraitdə səmərəsiz və yarasız vəziyyətə düşür. Büdcəye daxil olmaların ixtisara salınması sosial islahatların həyata keçirilməsi üçün hökumətin siyasetində stimul rolunu oynaya bilmir və onların gedisi ləngidir. Keçmişin irsində nəzərə alınarsa, ayrı-ayrı insanlarla ailədə və vətəndaş cəmiyyətində məsuliyyət və müstəqillik hissini möhkəmlenmesi sahəsində çox böyük iş aparılması tələb olunur və bu, insanların sosial müdafiə, təhsil və sehiyyə sahəsində əməkdaşlıq edən tərəflər qismində çıxış etməsini mümkün edir. Əthalinin dəyişikliklər prosesində üzləşdiyi böyük itkilerin dəyerini nəzərə alaraq, vaxt itirmədən fəaliyyət göstərmək lazımdır.

Kecid dövrünə qədər Azərbaycanda yoxsulluq nisbətən dar çərçivədə idi. İş yerləri, əsas səhiyyə və təhsil sahələri hamı üçün elçatan idi; gəlirlərin müəyyən səviyyəsi təmin edilirdi, gəlirlərdəki uyğunsuzluqlar isə nəzarət edilə bilən səviyyədə idi; sosial müdafiə sistemi hamiya təqaüd təminati, ailəyə vəziyyətinə görə pul vəsaiti, usaq müəssisələrinin maliyyələşdirilməsi və başqa xidmətləri əhatə edirdi.

Daxili məhsul dövriyyəsinin azalması, məşğulluq səviyyəsinin və real əmək haqqının aşağı düşməsi keçid dövrü üçün səciyyəvi olub, ölkədə əhalinin əksəriyyətini bürüyən yoxsuluğun yayılmasını şərtləndirdi. Yoxsuluğun artması haqqında əldə olunan məlumatlar qadınların nə qədər böyük təzyiq altında olmalarını, öz qüvvələrini nə dərəcədə səfərber etmələrini, öz imkan və qabiliyyətlərinin dən necə istifadə etdiklərini təsəvvür etməyə imkan verir. Bu cür sabit olmayan və gərgin mühit qadınların evlənme və dünyaya övlad qatırməyə

dair qərar qəbul etməsinə, eləcə də, hansı yaşda bu addımı atmalı olduqlarına dair təsəvvürlərinə təsir edir.

Ölkədə qadın hüquqlarının pozulmasının aşkar təzahürlərindən biri - qadına qarşı zorakılıq etmək və onu zorakılıq tətbiq etməkle hədələməkdir. Zorakılıq aktları çox hallarda sezilməmiş qalır və qeyd olunmurm, bu-na görə də, onlara münasibətdə heç bir tədbir görülmür. Cəmiyyətdə ümumi gərginliyin və zorakılığın artması şəraitində qadının evdə, işdə və ictimai yerlərdə təhlükəsizliyinin temin edilmesi çox vaxt ciddi şəkildə zəif olur".

BMT-nin 1993-cü ildə qəbul etdiyi “Qadınlara qarşı zorakılığın yox edilməsinə dair Bəyannamə” “qadınlara qarşı zorakılıq” anlayışını (terminini), “cinsi əlamət əsasında törədilib, qadınlara fiziki, psixoloji, cinsi zərər yetirən və əzab verən istənilen zorakılıq aktı, elecə də, belə hərəkətlərin ediləcəyi ilə hədə-qorxu gelinməsi, istər ictimai, istər şəxsi həyatda azadlıqdan özbaşına məhrumetmə, yaxud hər hansı bir işə məcburətməni” əhətə edən əməller kimi müyyəyen etmişdir. Qadınlara qarşı zorakılıq özünəməxsus xüsusiyyətlərə malikdir və buna görə də, xüsusi tədbirlərin görülməsinə tələb edir. Belə zorakılığın cinsi əlamətələr şərtlenmiş olması göz qabağınlığından səmərələşdirilir.

dadır; qadınlar zoraklıq təhlükəsinə kükçədən daha çox evdə məruz qalırlar və qadınlara qarşı zoraklıq özünü tez-tez seksual təzyiq və qəsədəmə formasında göstərir.

Rəsmi bəyan edilmiş gender bərabərliyinə baxmayaraq, sosializmde qadınlara qarşı zoraklıq mövzusu barədə susmağa üstünlük veriliirdi. Açıq müzakirələrin, müstəqil informasiya vasitələrinin və ictimai birliliklərin olmadığı şəraitdə bu problemi azad müzakirə etmək, praktiki olaraq, mümkün deyildi. Dünyanın bütün ölkələrində qadınlara qarşı zoraklığın yeni doğulmuş qız uşaqlarının öldürülməsindən tutmuş ailədə zoraklığa və yaşılı qadınlara münasibətdə qəddar davranışları hallarına görə çox müx-

dər davarı iş halının qədər çox mənşətli formalı vətarifdir. Burada qeyd etmək yerinə düşər ki, zorakılığın qəddarlıqla əsaslanan davranışın modeli nəsildən-nəsle ötürürlür və zorakılığın şahidi olan, yaxud da onu öz üzərində hiss edən uşaqlar böyüyəndə də zorakılıq törətməyə, yaxud onun qurbanı olmağa daha çox meyilli olurlar.

Keçid dövrü qadınlara qarşı zorakılıq edilməsinin seviyyesine təsir göstərə biləcək çoxsaylı amillerin ortaya çıxması ilə seciyələnir. Yoxsulluğun, işsizliyin, sosial bərabərsizlik və məhrumiyətlərin, gərginlik və təzyiqin artması, cəmiyyətdə zoraklığın, eləcə də, qadına münasibətdə zoraklığın artımı ehtimalını şərtləndirir.

L.Mövsümovanın fikrincə, Azərbaycanı narkomaniya və fahişəlik dalgasının bürüməsi çox həyəcan doğuran problemlərdəndir. Gerçeklik Azərbaycan cəmiyyətinin, xüsusən də, qadının firavan yaşamasının təminatçısı olan ailənin mənəvi dayaqlarını güclü suradə sarsılmışdır.

Mövcud qanunlar qadın alveri və fahişəliyin miqyasının artmasının qarşısını almaq iqtidarındır deyildir. Daha doğrusu, cəmiyyətdə qadının yeri və roluna dair formalılmış təsəvvürlərin böhranı göz qabağındadır və təessüf ki, vəziyyətdən çıxış yolunun göstərilməsində, hələlik, cəmiyyət özü də, din də, dövlət də tutarlı kömək edə bilmir.

Sırr deyil ki, hərbi əməliyyatlar və millətlərarası münaqışələr, qacqınların mövcudluğu və ölkə daxilində in-

sanların məcburi məqrasiyası xüsusilə növ yoxsulluğun yaranmasını şərtləndirmişdir. Bundan eləvə, etnik təmizləmə siyaseti gedisində çox vaxt əhalinin qadın qismi hədəf kimi seçilmişdir. Dağılıq Qarabağ münaqişəsində baş verən zorlama nəticəsində, hamilelik ve vəhşicəsinə zorlama faktları bunu sübut edir. Azerbaycan torpaqlarının 20%-inin işgali ilə neticələnən münaqişə qadınların həyatında çox ağır iz buraxmışdır. Əger əvvəller onlar ailə qura, işləyə və uşaqları böyüdü bilirdilərə, indi mürəkkəb ziddiyətlərlə, xüsusilə də, mənəvi seçim müstəvisində olan problemlərlə üzüze qalmışlar. Qadınlar özləri onlara qarşı töredilmiş zorakılıq hərəkətləri haqqında danışmağa çekinirlər, cəmiyyət isə bunları insanların şəxsi həyatı ilə bağlı yanlış təsəvvürlərə aid edərək, onlara göz yumur. Hətta zorakılıq aktını gizlətmeyin mümkün olmadığı halda, ictimai rəy heç olmasa günahın bir qismini zorakılıq qurbanına aid etməyə meylli olur. İnsan hüquqlarının pozulmasının belə geniş yayılmış və dərin kök atmış səciyyədə olması insanların şüurunun dəyişdirilməsi, onların şəxsi həyatı, əxlaqi-etik dəyərlərə dair və b. təsəvvürlərinə düzənləşlər edilməsi məqsədile müvafiq tədbirlərin böyük sisteminin həyata keçirilməsini tələb edir".

L.Mövsümova yazır: "Deyilənlər-dən göründüyü kimi, keçid dövründə insanlara, cəmiyyət, dövlət və iqtisadiyyat arasındaki münasibətlərdə derin dəyişikliklərin baş verməsi prosesi gedir. Keçid dövrü iqtisadiyyatını ya-şayan ölkələr XX əsrde daha çox uğurlar qazanan, başqa sözlə, demokratik idarəetmə sistemini təsbit edən, bazarın liberallaşmasını və in-san hüquqlarını təmin edən ölkələrin müterəqqi təcrübəsindən istifadə etmək imkanına malikdir. Siyasi, sosial və iqtisadi islahatların vahid məcraya yönəldilməsi çox mürəkkəb vəzifədir, ancaq insan potensialının insan hü-quqları əsasında inkişafının teməli, məhz bu cür qoyulur.

İnsanın bütün hüquqlarından istifadə etmək səyi sosialist quruluşunun süquta uğramasının əsas səbəblərindən olmuşdur və buna görə də, insan hüquqlarının yeni cəmiyyətin həyatının əsasına və bütün yönlerine üzvi surətdə daxil edilməsi ən mühüm məqsəd olmalıdır.

1998-ci ilin avqust ayınınək 27 keçmiş sosialist dövləti qadılzlara qarşı bütün ayrı-seçkilik formalarının leğv edilməsinə dair Konvensiyani imzalamış ve təsdiq etmişdir. İndi bu ölkələr adıçəkilən sənədin həyata keçirilməsinin təmin olunması üzrə beynəlxalq fealiyyətdə hərtərəfli iştirak edə bilərlər. Bu prosesə layiq olduğundan, artıq dəyər vermək çətindir, belə ki, o, əldə olunan tərəqqini qiymətləndirməyə, nöqsanları askara çıxarmağa və onlan aradan qaldırmaq tədbirlərinə tövsiye etməye imkan verir.

Bu bir sırr deyil ki, Konvensiyandan Azərbaycanda həyata keçirilməsi məqsədile bir sıra böyük problemləri həll etmek lazımdır. Söhbət bərabərliyin təmin olunmasının hüquqi ve dövlət mexanizmlərinin adekvatlığından tutmuş qadınların roluna və onların əsas hüquqlarının pozulmasına aid olan davranış modelləri, mədəni və b. təsəvvürlərin xarakterinə qədər məsələləri ehətə edən problemlərin geniş dairəsindən gedir. Qadınların əsas hüquqlarına gəlincə, qadınlara qarşı ayrı-seçkiliyyə "qadınların aile vəziyyətindən asılı olmayaraq, onların siyasi, iqtisadi, sosial, mədəni, vətəndəslər eləcə də istenilen basqa sahədə

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütüvə İformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

ki insan hüquqları və əsas azadlıqların
rindən kisişlərlə qadınların bərabərhü-
quqluluğu əsasında istifadə etməsin
və ya onları həyata keçirməsini cins-
əlamətə görə zəifletməyə yönəlmış
yaxud onları yox dərəcəsinə endirə-

etibarən səhiyyə sisteminde baş verən problemlərlə bağlı qadınların səhətinin pisləşməsi üzündən də qadın hüquqları pozulur".

Sosial dəyişiklərin təhlili əsasında bele bir nəticəyə gəlmək olar ki, keçid dövrü qadınların şəxsi və ictimai həyatına çox böyük təsir göstərmüşdür. Keçid dövrünü yaşayan ölkələrdə, bərabərliyin hüquqi əsaslarının müəyyən edilməsinə baxmayaq, qanunun ruhunun iş yerində, ailədə və cəmiyyətdə gündəlik realliga çevrilməsi üçün hələ çox işler görülməlidir. Gender bərabərliyi sahəsində tərəqqi keçid prosesində uğurlar qazanılmasını yaxınlaşdırıra, yaranan imkanların qadınlar, kişişər və uşaqlar arasında ədalətli bölünməsini təmin edə bilər. Buna görə də, bu məsələləri ciddi tədqiq etmək və keçid dövrünü yaşayan ölkələrdə qadınların səsinin esidilməsinə nail olmaq fəvvarələde

Cəmiyyətin iqtisadi, sosial və siyasi inkişafı prosesində qadınların iştirakının seciyyəsi və səviyyəsi onların firavonluğunu, həm də şübhəsiz ki, keçid prosesinin özünün uğur qazanması üçün həyatı ehməniyyət kəsb edir. Qadınların yerli səviyyədə siyasi fəaliyyətdə və elmi-istehsalat birləşkəndəki işlərdə iştirakı onların və ictimai heyatda, nüfuzunun artmasına kömək etdiyi kimi, ailə iqtisadiyyatında və kiçik sahibkarlıqda qadınların əmeyinin müdafiə olunub qiymətləndirilməsi də, öz növbəsində, onların iqtisadi sahədə yerinin möhkəmlənməsinə kömək edir. Bu da, qadınların bütün cəmiyyətin tərkibində uğurla inkişaf etməsinin parlaq nümunəsi ola bilər.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

O, dəqiqaya bir milyon qazanacaq

Akyor Deniel Kreyq bu dəfə də Ceyms Bond rolunda çəkiləcək. Sfera.az xəbər verir ki, 50 yaşlı aktyor artıq yeni "Ceyms Bond" filminin prodüseri ilə danışqlara başlayıb.

Sonuncu dəfə 2015-ci ilde "Agent 007: Spektr" də çəkilən Kreyq dizlərindən travma alındıdan layihədəki rolunu yarımcıq qoymuşdu. O, bir daha bu filmə çəkilməyəcəyini desə də, amma onu razı sala biliblər.

Məlum olub ki, bunun üçün Denie 50 milyon sterlinq (160 milyon AZN) təklif olunub. Bu isə o deməkdir ki, aktyor filmi hər dəqiqəsi üçün 1,1 milyon pul qazanmış olacaq.



"Bakcell"dan 6 bölgənin sakinlərinə 5 GB PULSUZ Internet!



Bölgələrdə yaşa-yan Bakcell abunəçilərinə 4G şəbəkəsini tamamilə pulsuz sınaqdan keçirmək ve yüksəksüreli internet təcrübəsindən yararlanmaq üçün unikal fürsət verilir.

Azərbaycanın İlk Mobil Operatoru və Ən Süretli Mobil Internet Provayderi Bakcell şirkəti ölkənin daha 6 bölgəsinin sakinlərinə 5 Giqabat həcmində PULSUZ 4G interneti əldə etmək və ölkənin telekommunikasiya bazarında ən müasir texnologiya və ən innovativ müştəri təcrübəsi ilə tanış olmaq fürsəti qazandırır.

Bakcell əhatə dairesi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsinə malikdir. Şirkətin 1700-dən çox LTE baza stansiyasından ibarət 4G şəbəkəsi gündən-güne genişlənir və artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzini əhatə edir. Özünün 4G şəbəkəsinin əhatə dairesini Azərbaycanın bölgələri üzrə sürətlə genişləndirən Bakcell həmin bölgələrdə yaşayan abunəçilər üçün təşkil edilmiş xüsusi kampaniya çərçivəsində 4G şəbəkəsində istifadə etmək üçün 5 Giqabat PULSUZ Internet hədiyyə edir. Ağsu, İsmayıllı, Biləsuvar, Sabirabad, Şamaxı və Bərdədə yaşayan abunəçilər pulsuz internet trafiki əldə edib ölkənin ən sürətli və etibarlı mobil şəbəkəni sınaqdan keçirməye imkan qazanıblar.

Yuxarıda qeyd olunan bölgələrin sakinləri 15 yanvar - 28 fevral tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün sadəcə telefonla *304#YES kodunu yiğmali və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şəxsləndirir. Qeyd edək ki, bundan əvvəl həmin kampaniya Azərbaycanın 30-dan çox digər bölgəsində həyata keçirilib.

4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. Söyüdən texnologiya sayesinde Bakcell abunəçiləri yüksək həllolma əmsali ilə 4K kontentini izləmək və yüklemək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman programlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.

Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə fürsəti hər abunəçiye yalnız bir dəfə verilir. Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsinə dəstekləməli və 4G SIM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşlıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya "Bakcell"in diler dükanına yaxınlaşib öz köhnə SIM kartını yeni 4G SIM-kart ilə PULSUZ dəyişə bilerlər.

5GB həcmində PULSUZ internet yalnız "Bakcell"in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər. Daha ətraflı məlumat https://www.bakcell.com.az/free_5_gb_internet_on_4g_network səhifəsində təqdim edilir.

BAŞSAĞLIĞI

ADNSU-nun icimai fənnlər kafedrasının əməkdaşları kafedranın dosenti Zemfira Quliyevaya həyat yoldaşı

BƏŞİR müəllimin

vəfatından kədərləndiklərini bildirir və derin hüznlə başsağlığı verirler.

Allah rəhmət eləsin.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son səhifə

23 yanvar

Ronaldo 18,8 milyon avro cərimə ödəyəcək

Portuqaliya millisinin və "Juventus"un futbolcusu Kristiano Ronaldo bu gün məhkəmə qarşısına çıxıb. Qol.az-in xarici KİV-lərə istinadən yayıldığı xəbərə görə, təxminən 1 saat çəkən məhkəmədə vergidən yayındığı boynuna alan 33 yaşlı hücumçu 18,8 milyon avro cərimə ödəməyə razılıq verib. Məhkəmə formal olaraq Ronaldoya 23 aylıq hebs cəzası verib. Cəza müddəti 2 ildən az olduğundan, şərti cəza kəsilib və futbolçu cəriməni ödəməklə kifayətlənəcək. Qeyd edək ki, Ronaldo 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidə yayınmaqdə ittiham olunurdu.



"Neftçi" və "Bursaspor" arasında əməkdaşlıq müqaviləsi imzalanıb



Bakının "Neftçi" futbol klubu ilə Türkiyənin "Bursaspor" komandası arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanıb. "Bursaspor"un saytında yer alan məlumatə görə, tədbir Türkiye təmsilcisinin Özlüce İbrahim Yazıcı Təsislərində təşkil olunub. Mərasimdə Bursa klubunun prezidenti Əli Ay, prezidentin müşaviri Cem Öztürk, "Neftçi" klubunun prezidenti Kamran Quliyev və vitse-prezidenti Elnur Eyyazov iştirak ediblər.

Strateji əməkdaşlıq müqaviləsinin imzalandığı mərasimdə "Bursaspor"un prezidenti Ə.Ay deyib: "Neftçi" Azərbaycan futbolunun əsas klublarından biridir. Çoxdandır klub rəsmiləri ilə əməkdaşlıq etməyi planlaşdırırdıq. Bakı klubunun rəsmiləri "Fənərbağça" ilə oyunumuzda qonaq oldular. Yalnız idmanda deyil, hər sahədə əməkdaşlıq edəcəyik. Reklam, media, fan-sop və skaut məsələlərində fikir mübadiləsi aparıb, ortaq layihələr həyata keçirəcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hamımız üçün uğurlu olacaq".

"Bu, bizim üçün qürur anıdır", - deyən "Neftçi"nin prezidenti K.Quliyev bildirib ki, "Bursaspor" klubunun rəhbərliyinə və idarə Heyətinin üzvlərinə təşəkkürümüz bildirirəm. "Neftçi" Azərbaycanın ən böyük və ən tarixi klubudur. Komandamız Sovet İttifaqı dağılıqdan sonra 8 dəfə çempion olub. "Bursaspor"un güclü azarkeşi var. Gələcəkdə birlikdə çox işimiz olacaq. Sizi tez bir zamanda Bakıda görmək isteyirik.



Kevin De Brüyne "Real Madrid"ə keçməkdən imtina edib

Belçika millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolcusu Kevin De Brüyne "Real Madrid"ə keçməkdən imtina edib. "Don Balon" nəşri yazır ki, o "kral" klubunun təklifini "Mançester Siti" də xoşbəxt olduğu və bütün şərtlərin onu qane etdiyi üçün redd edib.

Cari mövsum belçikalı "Mançester Siti"nin heyətində 13 oyunda meydana çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə Premier Liqasının turnir cədvəlində "şəhərlilər" 56 xalla ikinci pillədədirlər.

"Sky Sports" F1 yarışlarının mövsümqabağı testlərini canlı yayımlayacaq



Böyük Britaniyanın "Sky Sports" telekanalı Formula 1 yarışlarının mövsümü ilə ilk test sessiyasını canlı yayımlayacaq. Məlumatə görə, telekanal fevralın 18-dən 21-dək Barselonadakı trasda keçiriləcək ilk sessiyanın hər dörd test gününün ikinci hissəsini nümayiş etdirəcək. Bununla yanaşı, translyasiyalarda xüsusi qonaqların, komanda rəhbərərinin, pilotların iştirakı da gözlənilir. Onlar baş verənlərə öz münasibətərəni tamaşaçılarla bələşəcəklər. Bundan başqa, hər gün sessiya başa çatdıqdan sonra bir saatlıq icməllər efirdə gedəcək. Belə ki, "Sky Sports" Formula 1-ə dörd test günü 20 saat efir vaxtı sərf edəcək. İkinci testlərə aid planlar barədə məlumat verilmir.

Elgün Vidadioğlu